

2603

IDARƏETMƏ UÇOTU

0101

1. İdarəetmənin uçotu nədir?
 - a)) müəssisənin idarəetmə sisteminin tərkib hissəsidir
 - b) maliyyə uçotunun tərkib hissəsidir
 - c) təsərrüfat uçotunun tərkib hissəsidir
 - d) vergi uçotunun tərkib hissəsidir
 - e) heçbir cavab doğru deyil

2. İdarəetmə uçotu aşağıdakılardan hansının altsistemini təşkil edir?
 - a) statistik uçotunun
 - b) maliyyə uçotunun
 - c)) mühasibat uçotunun
 - d) vergi uçotunun
 - e) təsərrüfat uçotunun

3. İcbarı qaydalarla aparılma daha çox uçotun hansı növünə aiddir?
 - a)) maliyyə uçotunda
 - b) idarəetmə uçotunda
 - c) operativ istehsalat uçotunda
 - d) statistik uçotda
 - e) operativ istehsalat və statistik uçotda

4. İdarəetmə hesabatlarının təqdim olunma müddəti
 - a) illik-hesabat dövründən sonrakı 90 gün müddətində
 - b) rüblük – rüb başa çatdıqdan sonra 30 gün müddətində
 - c)) müəssisənin idarəetmə heyəti tərəfindən müəyyən edilir
 - d) aylıq-hesabat dövründən sonrakı ayın 20-nə kimi

e) 10 gündən bir

5. İdarəetmə uçotunda informasiyanın təqdim olunma forması hansıdır

- a) pul vahidində
- b) maliyyə hesabatları dəyər ifadəsində
- c))həm natural, həm də dəyər ifadəsində ifadədə
- d) baş kitabdan hesabların qalıqları üzrə
- e) əmək ölçüsü ilə

6. Aşağıdakılardan hansı idarəetmə uçotunun tərkib hissələrindəndir?

- a))istehsalat uçotu
- b) vergi və izahat uçot
- c) operativ uçot
- d) müəssisənin maliyyə vəziyyətinin idarə edilməsi
- e) texniki uçot

7. İdarəetmə uçotu informasiyasından istifadə edənlərə aiddir?

- a) müəssisənin rəhbəri
- b) mühasibat işçiləri və mütəxəssislər
- c) strukturu bölmə və şöbələrin hamısı
- d))yuxarıda qeyd edilənlərin hamısı
- e) heç bir cavab doğru deyil

8. İdarəetmə uçotunun elementləri mühasibat uçotuna hansı normativ sənədlərlə daxil edilmişdir?

- a) AR mülki məəcəlləsi əsasən
- b) AR vergi məəcəlləsi əsasən
- c) “Mühasibat uçotu” haqqında AR Qanunu, AR-da mühasibat uçotu və mühasibat hesabatlarının aparılma tətbiqi qaydalarına əsasən
- d) Uçot siyasətinə əsasən

e))MMUS-ə əsasən

9. Beynəlxalq təcrübədə mühasibat uçotu hansı tərkib hissələrə bölünür?

- a) idarəetmə və büdcə uçotu
- b) maliyyə və statistika uçotu
- c) operativ və statistik uçot
- d))maliyyə və idarəetmə
- e) operativ və büdcə

10. İdarəetmə uçotu ilk dəfə harada yaranmışdır

- a))ABŞ-də
- b) Almaniyada,
- c) Rusiyada
- d) Yaponiyada
- e) Kanadada

11. İdarəetmə qərarları hansı informasiyaya əsaslanır

- a) plan və uçot
- b) plan və normativ
- c) texnoloji və uçot
- d) uçot və analitik
- e))qeyd edilənlərin hamısı

12. İdarəetmə uçotunun təşkilinin sənədləşmə planında nələr öz əksini tapır

- a))uçot üçün tələb olunan sənədlər və onlara olan tələbat
- b) uçot üçün tələb olunan sənədlərin doldurulma qaydası və cavabdeh şəxslər
- c) uçotun texniki rəsmiləşdirilməsi qaydası
- d) yuxarıda qeyd edilənlər
- e) heç biri doğru deyil

13. İdarəetmə uçotunun əsas məqsədi informasiyanın təqdim edilməsindən ibarətdir

- a))) daxili istifadəçilərə
- b) Xarici istifadəçilərə
- c) İcra hakimiyyətin orqanlarına
- d) İctimaiyyətə
- e) A və b cavabları doğrudur.

0102

14. Mühasibat – idarəetmə uçotunun əsasını nə təşkil edir?

- a) mühasibat – maliyyə uçotu
- b) vergi uçotu
- c))) istehsalat uçotu
- d) Statistik uçotu
- e) Operativ uçot

15. İdarəetmə uçotu sistemində informasiyanın hansı növləri vardır?

- a) uçot və plan
- b) uçot – normativ
- c) plan və normativ
- d))) plan, uçot və normativ sorğu
- e) Heç bir cavab doğru deyil

16. İnformasiyaların verilmə tezliyi aşağıdakılardan hansıdır?

- a) illik
- b))) müxtəlif səviyyəli müəssisə rəhbərliyinin sorğusuna əsasən
- c) Aylıq
- d) Həftəlik

e) Rüblük

17. idarəetmə uçotu sistemində istifadəçilər üçün formalaşan informasiyanın

- a) açıqdır
- b) ictimai-dərc olunur
- c) kommərsiya sirri hesab edilmir
- d))) kommərsiya sirri hesab edilir
- e) Açıqdır və dərc edilir

18. İdarəetmə uçotu məqsədi ilə müəssisənin uçot siyasətini kim formalaşdırır

- a) idarəetmə uçotu xidmətinin rəhbəri
- b) baş mühasib
- c)))müəssisənin rəhbəri
- d) baş iqtisadçı
- e) qeyd edilənlərdən heç biri

19. Məsrəflərin uçotunun birdairəli sistem istifadə olunur

- a) ancaq idarəetmə uçotunda
- b) ancaq maliyyə uçotunda
- c)) idarəetmə və maliyyə uçotunda
- d) Maliyyə və vergi uçotunda
- e) Heç birində

20. İdarəetmə uçotu nədir?

- a) müəssisənin idarəetmə prosesidir
- b) uçot prosesidir
- c) məsrəflər və fəaliyyətin nəticələri üzrə informasiyanın təhlilidir
- d))) uçot prosesin və müəssisənin idarə edilməsi arasında əlaqə yaradan həlqədə
- e) Təsərrüfat uçotunun bir növüdür

21. İdarəetmə uçotunun təşkili planı aşağıdakı hissələr malikdir

- a) sənədləşmə və sənəd dövriyyəsi
- b) hesablar planı və onun müxbirələşməsi
- c) hesabat planı və mühasibat işçilərinin əməyinin təşkili
- d) uçotunun texniki rəsmiləşdirilməsi və hesabat planı
- e))) qeyd edilənlərin hamısı

22. Müəssisədə idarəetmə uçotunu kim aparır?

- a) mühasib
- b) direktor
- c) menecerlər
- d))) mühasib – analitik
- e) İqtisadçı

23. İdarəetmə uçotunun mühasibat uçotunun vahid sistemindən ayrılması aşağıdakılarla şərtlənir

- a) mühasibat uçotu üzrə qanunvericiliyin tələbləri ilə
- b) vergi orqanlarının tələbləri ilə
- c))) idarəetmə uçotunun məqsədi və vəzifələri ilə
- d) Maliyyə uçotunun aparılma xüsusiyyəti ilə
- e) Maliyyə orqanlarının tələbi ilə

24. İdarəetmə uçotu deidkdə nə başa düşülür?

- a) məhsul buraxılışı haqqında informasiyaların əldə edilməsini
- b) götürülmüş işlər və göstərilmiş xidmətlər haqqında sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- c))) istehsal məsrəfləri haqqında sistemləşdirilmiş informasiyaların qeydə alınması, toplanması və işlənir

- d) hazır məhsulun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- e) Məhsul buraxılışı və onun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini

25. Beynəlxalq təcrübədə idarəetmə uçotu sistemi neçə təməl üzrə təsnifləşdirilir?

- a) 1
- b))) 2
- c) 3
- d) 4
- e) 5

02#01

26. İdarəetmə uçotunun predmetini nə təşkil edir

- a) məsuliyyət mərkəzləri üzrə fəaliyyət
- b) müəssisənin təsərrüfat fəaliyyəti
- c))) ümumilikdə müəssisənin və onun ayrı-ayrı struktur bölmələrinin (məsuliyyət mərkəzlərinin) istehsal fəaliyyəti
- d) Daşıyıcılar üzrə xərclər və gəlirlərin uçotu
- e) Müəssisənin struktur bölmələrinin istehsal uçotu

27. İdarəetmə uçotu informasiyasına qoyulan tələblər hansılardır

- a))) ünvanlılıq, operativlik, kifayətlilik, analitlilik, relevantlıq
- b) Müqayisəlilik və etibarlılıq
- c) Həqiqilik
- d) Dəqiqlik
- e) Həqiqilik və dəqiqlik

28. İdarəetmə uçotunun əsas funksiyası nədir

- a))) məhsulun (iş, xidmətin) maya dəyərinin formalaşdırılması
- b) Təsərrüfat fəaliyyəti faktlarını qeydə almaq
- c) İdarəetmə qərarlarının qəbulu prosesinin əsaslandırılması
- d) Planlaşdırma və büdcələşdirim prosesinin əsaslandırılması
- e) Hesabatları tərtib etmək

29. İdarəetmə uçotunda informasiyanın qeydiyyat üsullarına aiddir

- a) iş gününün xronometraji
- b))) uçotu aparmağa imkan verən istənilən qeydiyyat sistemi
- c) Sənədləşdirmə
- d) İkili yazılış metodu
- e) Sənədləşdirmə və ikili yazılış metodu

30. İdarəetmə uçotunun məqsədinə informasiyanın təqdim edilməsi təşkil edir

- a))) daxili istifadəçilərə
- b) Xarici istifadəçilərə
- c) İcra hakimiyyəti orqanlarına
- d) İctimaiyyətə
- e) Daxili və xarici istifadəçilərə

31. İdarəetmə uçotunda predmetin obyektləri əsasən neçə istiqamətdə qruplaşdırılır

- a))) 2
- b) 3
- c) 4
- d) 5
- e) Heç biri düzgün deyil

32. İdarəetmə uçotunun metodunun əsas elementlərindən olan inventarlaşmanın mahiyyəti nədir

- a))) inventarlaşma uçot obyektlərinin faktiki vəziyyətinin müəyyən edilməsi üsuludur
- b) Inventarlaşma itkilərin müəyyən edilməsi üsuludur
- c) Inventarlaşma mənimsəmələrin müəyyən edilməsi üsuludur
- d) Inventarlaşma nəzarətin üsullarından biridirə
- e) Doğru cavab yoxdur

33.

Sual: Aşağıdakılardan hansı növ uçot daxili uçot hesab edilir (adlanır):.
(Çəki: 1)

- maliyyə uçotu;
-)) idarəetmə uçotu;
- vergi uçotu;
- operativ uçotu;
- statistik uçotu

34. Muxtar sistem nəyi özündə əks etdirir

- a))) muxtar sistemdə sistemli və problemlə uçot ayrılıqda aparılır
- b) Muxtar sistemdə sistemli və problemlə uçot birlikdə aparılır
- c) Muxtar sistem sistemli uçotu özündə əks etdirir
- d) Muxtar sistem problemlə uçot sistemin özündə birləşdirir
- e) Heç bir cavab doğru deyil

02#02

35. İdarəetmə uçotunun metodunun işçi üsullar bunlardan hansıdır

- a))) sənədləşdirmə
- b) İki qeyd üsulu

- c) Inventarlaşma
- d) Mühasibat informasiyası
- e) Hesablar sistemi

36. İdarəetmə uçotu sistemində məlumatların təhrif edilməsinə görə məsuliyyət dərəcəsi (səviyyəsi)

- a) vergi orqanları tərəfindən cərimə sanksiyası
- b) cinayət məsuliyyəti
- c) inzibati məsuliyyət
- d))) intizam tənbehi (məsuliyyət)
- e) İctimai qınaq

37. Daxili idarəetmə hesabatlarının kütləvi informasiya vasitələrində dərc edilməsi həyata keçirilir

- a) hər il
- b) hər rüb
- c) müəssisənin müflisləşməsi zamanı
- d))) heç bir halda dərc olunmur
- e) Müəssisə rəhbəri dəyişdikdə

38. İdarəetmə uçotunun informasiyalarından istifadə edənlər kimlərdir

- a))) müəssisənin menecerləri
- b) Müəssisənin səhmdarları
- c) Vergi orqanları
- d) Müəssisəyə kredit vermək haqqında qərar qəbul etməli olan banklar
- e) Heç biri düz deyil

39. İdarəetmə uçotunda predmetin obyektlərini neçə qrupa bölmək olar

- a))) istehsalat ehtiyatları, təsərrüfat obyektlərini neçə qrupa bölmək olar
- b) Təsərrüfat prosesləri və təsərrüfat əməliyyatları

- c) Müəssisənin maliyyə və investisiya fəaliyyətini
- d) Təchizat, satış və investisiya fəaliyyəti
- e) Heç bir düzgün deyil

40. İdarəetmə uçotunda predmetin obyektinə hesab edilən istehsalat ehtiyatlarının tərkibinə daxildir.

- a) əsas fondlar ə qeyri-maddi aktivlər
- b) material-istehsalat ehtiyatları və onların istifadəsi
- c))) əsas fondlar, qeyri-maddi aktivlər və material-istehsalat ehtiyatları, onların vəziyyəti və istifadəsi
- d) Hazır məhsul və maliyyə ehtiyatları
- e) Heç biri düzgün deyil

41. Xərclərin operativliyinə görə idarəetmə uçotu hansı sistemlərə bölünür

- a) müstəqil və bütöv
- b) tam və birbaşa
- c) müstəqim və qeyri-müstəqim
- d) birbaşa və dolayı
- e))) faktiki (keçmiş, tarixi) və standart (normalaşdırılan)

42. Maya dəyərində xərclərin daxil edilmə tamlığına görə idarəetmə uçotu hansı uçot sistemlərə bölünür

- a) müstəqil və bütöv
- b))) tam və hissəvi məsrəflər (ixtisar edilmiş)
- c) Müstəqim və qeyri – müstəqim
- d) Birbaşa və dolayı
- e) Müstəqil və bütöv, birbaşa və dolayı

43. İdarəetmə uçotunun metodunun əsas elementləri hansılardır

- a) sənədləşmə və inventarlaşma

- b) qruplaşdırma və ümumiləşdirmə
- c) normalaşdırma, planlaşdırma və limitləşdirmə
- d) nəzarət hesabların istifadə, nəzarət və təhlil
- e))) yuxarıda qeyd edilənlərin məcmusu

44.Limitləşdirmə dedikdə nə başa düşülür

- a) limitləşdirmə material məsrəfləri üzərində nəzarətin yekun mərhələsidir
- b) limitləşdirmə material məsrəfləri üzərində nəzarətin ilkin mərhələsidir
- c) limitləşdirmə material məsrəfləri üzərində əvvəlcədən nəzarətin formasıdır
- d)))limitləşdirmə ehtiyat və məsrəf normaları sisteminə əsaslanan material məsrəfləri
- e) Doğru cavab yoxdur

45.Kontrolinq hansı spesifik funksiyaları yerinə yetirir

- a) idarəetmə və nəzarət
- b) informasiya və nəzarət
- c))) informasiya, idarəetmə və nəzarət
- d) Təhlil və nəzarət
- e) Doğru cavab yoxdur

46.İdarəetmə uçotunda məsrəflər qruplaşdırılır və əks etdirilir

- a))) kalkulyasiyanın maddələri üzrə
- b) İqtisadi elementlər üzrə
- c) İqtisadi elementlər və kalkulyasiya maddələri üzrə
- d) Məhsul növləri üzrə
- e) Düzgün cavab yoxdur

47. Mühasibat idarəetmə uçotunun obyektlərin hansıdır

- a))) bütövlükdə müəssisə və onun struktur sahələri üzrə məsrəflər və nəticələr, daxil qiymətqoyma büdcələşmə və daxili hesabat
- b) Müəssisənin əmlak və öhdəlikləri
- c) Təsərrüfat əməliyyatları
- d) Təsərrüfat prosesləri
- e) Müəssisənin kapitalı

48. İdarəetmə uçotunun əsas təyinatı aşağıdakılardan hansıdır?

- a) istehsal məsrəflərinin uçotu və məhsulun faktiki maya dəyərinin hesablanması
- b) məsuliyyət mərkəzləri üzrə maliyyə nəticələrinin müəyyən olunması
- c))) onun mahiyyətindən irəli gəlir və müəssisə rəhbərliyini istehsal prosesinin idarə olunması və perspektiv qərarların qəbul olunması üçün lazımi informasiya ilə təmin etmək
- d) Daxili mühasibat hesabatların hazırlanması və təqdim etmək
- e) Xarici mühasibat hesabatların hazırlamaq və təqdim etmək

49. Qərb uçot sistemində idarəetmə və maliyyə uçotunun əlaqəsinin hansı variantları var?

- a) xətti
- b))) inteqrasiya edilmiş və muxtar
- c) Monistik
- d) Muxtar və xətti
- e) Xətti və monistik

50. İdarəetmə uçotunda

- a) hesabların tətbiqi və ikili yazılışdan istifadə məcburidir

- b) hesablارın və ikili yazılışdan istifadə mütləq deyil, lakin idarəetmə üçün qeyri-mümkündür
- c))) hesablارın və ikili yazılışın tətbiqi məcburi deyil, lakin idarəetmə məqsədi ilə uçotun təşkilinin yüksək (ali) forması hesab olunur
- d) Məsrəflərə nəzarətə ehtiyac yoxdur
- e) Büdcələşməyə ehtiyac yoxdur

51. İdarəetmə uçotu sistemi özündə aşağıdakı bir sıra prosesləri birləşdirir

- a) planlaşdırma və uçot
- b) məsrəflərə nəzarət və planlaşdırma
- c))) uçot, məsrəflərin təhlili, nəticələrin təhlili və idarəetmə qərarlarının qəbulu
- d) Məsrəflərin uçotu və maya dəyərinin təhlili
- e) Maya dəyərinin təhlili

52. İdarəetmə uçotunun muxtar sisteminin mahiyyətini nə təşkil edir

- a) idarəetmə uçotunun muxtar sisteminin mahiyyətini nə təşkil edir
- b))) maliyyə və idarəetmə uçotları ayrılıqda aparılması, qoş eyni adlı nəzarət hesabları vasitəsilə onlar arasında qarşılıqlı əlaqə
- c) Kalkulyasiya maddələr üzrə istehsala məsrəflərin uçotu
- d) Nəzarət hesabları vasitəsi ilə xərc elementləri üzrə istehsala məsrəflərin uçotu
- e) İstehsala məsrəflərin kalkulyasiya maddələri üzrə uçotu

53. Fəaliyyətin növündən, müəssisənin strukturundan və məhsulun tərkibindən asılı olaraq informasiyanın əhatə dərəcəsinə görə idarəetmə uçotun hansı növləri var?

- a) istehsalat və maliyyə
- b) operativ, istehsalat və cari
- c) istehsalat, maliyyə, operativ, istehsalat və cari

- d))) sistemli və problemlı
- e) Heç biri düzgün deyil

54. İdarəetmə uçotunun ikinci qrup obyektlərinə aşağıdakılar daxildir

- a) təchizat – tədarükət və istehsal fəaliyyəti
- b) istehsal və satış fəaliyyəti
- c) maliyyə-satış və təşkilati fəaliyyəti
- d))) təchizat-tədarükət istehsalat, amlıyyə-satış və təşkilati fəaliyyəti
- e) Müəssisənin satış fəaliyyəti

55. Nəzarət hesabları dedikdə nə başa düşülür

- a) müvafiq dövrün əməliyyatlarının məbləği yazılan hesablar başa düşülür
- b))) müvafiq dövrün əməliyyatlarının yükün məbləği yazılan hesablar başa düşülür
- c) əməliyyatları uçota alan hesablar başa düşülür
- d) bütün cavablar doğrudur
- e) doğru cavab yoxdur

56. Təhlil prosesində nələr müəyyən edilir

- a) təhlil prosesində bölmələr arasındakı qarşılıqlı əlaqə müəyyən edilir
- b) idarəetmə qərarlarının qəbulu məqsədi ilə istehsalın nəticələrinə təsir edən kənarlaşma və onun səbəbləri müəyyən edilir
- c) təhlil prosesində bölmələr arasındakı qarşılıqlı əlaqə və asılılığı müəyyən edilir
- d) təhlil prosesində bölmələr arasındakı qarşılıqlı asılılığı müəyyən edir
- e))) istehsal tapşırıqlarının yerinə yetirilməsi üzrə bölmələr arasındakı qarşılıqlı asılılıq

57. İdarəetmə uçotunda gəlirlər qruplaşdırılır və əks etdirilir

- a) müəssisələrin struktur bölmələr üzrə
- b))) müəssisənin struktur bölmələr və məhsulun (iş və xidmətlərin) növləri üzrə
- c) Bütövlükdə müəssisə üzrə
- d) Fəaliyyət növlər üzrə
- e) Düzgün cavab yoxdur

58. Monistik sistem nəyi özündə əks etdirir

- a) mühasibat uçotu hesablarında birbaşa və əks əlaqə əsasında sistemlik uçot sistemini
- b) muhasibat uçotu hesablarında birbaşa və əks əlaqə əsasında problemi uçot sistemini
- c))) mühasibat uçotu hesablarında birbaşa və əks əlaqə əsasında sistemlik və problemlilik uçotu birləşdirən inteqrasiya sistemini özündə əks etdirir
- d) Mühasibat uçotu hesablarında birbaşa əlaqə əsasında problemlilik uçot sistemini
- e) Heç bir cavab doğru deyil

0301

59. Məsrəf dedikdə nə başa düşülür

- a) müəssisədə istifadə edilən resurslar
- b) müəssisədə onun fəaliyyəti ilə şərtlənən bütün növdən olan resurslar
- c))) konkret məqsəd üçün müəssisədə istifadə edilən resursların dəyəri
- d) Təsərrüfat fəaliyyəti zamanı resursların alınmasına çəkilən xərc
- e) Müəssisədə istifadə edilən resurslar və təsərrüfat fəaliyyət zamanı resursların alınmasına çəkilən xərc

60.Xərclər həyata keçirilmə şərtindən və müəssisənin fəaliyyətindən asılı olaraq bölünür

- a))) adi fəaliyyətlə əlaqədar və sair xərclər
- b) İstehsal və satış fəaliyyəti ilə əlaqədar xərclər
- c) əsas və üstəlik
- d) adi fəaliyyətlə əlaqədar və sair xərclər və istehsal və satış fəaliyyəti ilə əlaqədar xərclər
- e) heç biri

61.Sair xərclər neçə yerə bölünür

- a) 1
- b)))3
- c) 4
- d) 5
- e) 6

62.Adi fəaliyyəti üzrə xərclərə daxildir

- a))) məhsulun istehsalı və satış ilə bağlı xərclər
- b) İşçilərin yerinə yetirilməsi və xidmət göstərilməsi ilə bağlı xərclər
- c) Malların alınması və satılması ilə bağlı xərclər
- d) Yuxarıda qeyd edilənlərin hamısı
- e) Məhsul satışı ilə bağlı xərclər

63.Materialların əldə edilməsi və saxlanması üzrə xərclər neçə qrupa bölünür

- a) 2
- b) 3
- c)))4
- d) 5
- e) 6

64. Material ehtiyatlarının əldə edilməsi və saxlanması üzrə xərclərin tərkibinə necə daxildir

- a) ehtiyatların təmin edilməsi ilə əlaqədar olan
- b) partiyaların həcmi ilə əlaqədar olan
- c) ehtiyatların defisiti və idarə edilməsi ilə əlaqədar olan
- d))) yuxarıda qeyd edilənlər
- e) Heç bir cavab doğru deyil

0302

65. Müəssisənin fəaliyyəti ilə əlaqədar xərclər neçə yerə bölünür?

- a) 1
- b) 4
- c) 5
- d)))2
- e) 6

66. Müəssisənin fəaliyyəti ilə əlaqədar xərclər hansı xərclərə bölünür?

- a) əsas, əməliyyat və fəvqəladə
- b))) əsas və sair
- c) əməliyyat və fəvqəladə
- d) əsas, əməliyyat, fəvqəladə və sair
- e) heç bir doğru deyil\

67. Sual: Sair xərclər aşağıdakılara bölünür: (Çəki: 1)

- əsas, əməliyyat və fəvqəladə
- əsas və sair
-))əməliyyat və fəvqəladə
- əsas, əməliyyat, fəvqəladə və sair
- heç biri doğru deyil

68.Relevartıq nöqtəyi – nəzərindən məhsul vahidi üzrə dəyişən məsrəflər

- a) istehsalın hər bir həcmində müxtəlifdir
- b))) müxtəlif (fərqli) istehsal həcmələrində də sabitdir
- c) İstehsal həcmnin artmasına mütənasib olaraq artıq
- d) İstehsal həcmi azaldıqda azalır
- e) İstehsalın həcmindən asılı deyil

69.Adi fəaliyyətlə əlaqədar xərclər hansı hesablarda uçota alınır

- a))) istehsala məsrəfləri və satışı ilə bağlı xərcləri uçota alan hesablar
- b) Satışla bağlı xərclər
- c) İstehsal ilə bağlı xərclər
- d) Yuxarıda qeyd edənlərin hamısı
- e) Heç bir cavab doğru deyil

70.Ehtiyatların təmin edilməsi ilə əlaqədar olan xərclər neçə qrupa bölünür

- a) 2
- b) 3
- c)))4
- d) 5
- e) 6

71.İstehsal ehtiyatları malsatanlardan mədaxil edildikdə hnası müxabirləşmə düzdür?

- a) Dt 202 Kt 531
- b) Dt 203 Kt 531
- c) Dt 205 Kt 521
- d) Dt 205 Kt 522
- e))) dt 201 Kt 531

72.Məsrəflər anlayışında aşağıdakı məqamları fərqləndirmək lazımdır

- a) məsrəflər istifadə edilən resursların həcmi ilə ifadə olunur
- b) istifadə edilən resursların həcmi pul ifadəsində əks olunmalıdır
- c) məsrəf mütləq konkret məqsədlərə aid edilməlidir
- d) məsrəflər istifadə edilən resursların həcmi ilə ifadə olunur, istifadə edilən resursların həcmi pul ifadəsində əks olunmalıdır
- e))))məsrəflər istifadə edilən resursların həcmi ilə ifadə olunur, istifadə edilən resursların həcmi pul ifadəsində əks olunmalıdır, məsrəf mütləq konkret məqsədlərə aid edilməlidir

73.Əsas xərc dedikdə nə başa düşülür

- a) müəssisənin adi fəaliyyəti zamanı yaranan xərclərdir
- b))) müəssisənin adi fəaliyyəti zamanı yaranan və müxtəlif başlıqlar altında
- c) müəssisənin fəaliyyəti zamanı baş verən istənilən xərclərdir
- d) müxtəlif istiqamət altında təsnifləşdirilən xərclərdir
- e) müəssisədədə mütəmadi yaranan istənilən xərclərdir

74.Sair xərc dedikdə nə başa düşülür

- a) müəssisənin adi fəaliyyət zamanı yaranan xərclərdir
- b) müəssisənin fəaliyyəti zamanı baş verən istənilən xərclərdir
- c))) müəssisənin adi fəaliyyəti zaman mütəmadi yaranmayan və əsas xərc anlayışına uyğun gəlməyən xərclərdir
- d) Müxtəlif istiqamət altında təsnifləşdirilən xərclərdir
- e) Doğru cavab yoxdur

75.Əməliyyat xərclərinə daxildir

- a))))müəssisənin aktivlərinin pullu istifadəyə verilməsi, satışı, silinməsi ilə əlaqədar yaranan xərclərdir, kredit və borclardan istifadəyə və

kredit təşkilatlarının göstərdiyi xidmətə görə ödənilən faizlər və xərclər, təsərrüfat fəaliyyətinin şərti faktlarının tanınması və s. ilə əlaqədar yaradılan ehtiyat və fondlara edilən ayırmalar və sair əməliyyat xərclər

- b) müəssisənin aktivlərinin pullu istifadəyə verilməsi, satışı, silinməsi ilə əlaqədar yaranan xərclərdir
- c) kredit və borclardan istifadəyə və kredit təşkilatlarının göstərdiyi xidmətə görə ödənilən faizlər və xərclər
- d) təsərrüfat fəaliyyətinin şərti faktlarının tanınması və s. ilə əlaqədar yaradılan ehtiyat və fondlara edilən ayırmalar və sair əməliyyat xərcləri
- e) müəssisədə mütəmadi yaranan istənilən xərclər

0401

76. Maya dəyəri nədir?

- a) məhsul istehsalına çəkilən məsrəfdir
- b) məhsul istehsalında çəkilən canlı əmək məsrəfidir
- c))) məhsulun istehsalı və satışına çəkilən canlı və əşyalalaşmış əmək məsrəflərin pulla ifadəsidir
- d) Məhsulun satışına çəkilən məsrəflərin cəmidir
- e) Məhsulun satışına çəkilən canlı və əşyalalaşmış əmək məsrəflərinin pulla ifadəsidir

77. İdarəetmə uçotu sistemində məsrəflər belə qiymətləndirilir

- a) tam maya dəyəri ilə və normativ maya dəyəri ilə
- b) normativ və hissəvi maya dəyəri ilə
- c) tam maya dəyəri və hissəvi məsrəflər üzrə
- d))) yuxarıda qeyd edilənlərin hamısı
- e) Heç biri doğru deyil

78. Bunlardan hansı məsrəf elementləri (iqtisad elementləri) adlanır

- a) tərkib hissələrə ayrılan
- b))) tərkib hissələrə ayrılmayan iqtisadi cəhətdən oxşar məsrəflər
- c) Müəssisədə çəkilən hər hansı xərc
- d) Tərkib hissələrə ayrılan kompleks xərc
- e) Heç biri

79. Məsrəf elementləri neçə qrupa bölünür

- a) 3
- b)))5
- c) 7
- d) 12
- e) 14

80. İstehsal prosesindəki iqtisadi roluna görə məsrəflər aşağıdakı kimi təsnifləşdirilir

- a))) əsas və üstəlik (qaimə)
- b) Birbaşa və dolayı
- c) Sabit və dəyişən
- d) Cari və daimi
- e) Cari və gələcək

81. Konkret növ məhsulun istehsalı (hazırlanması) ilə bağlı məsrəflər belə adlanır

- a))) müstəsna (birbaşa)
- b) Dolayı
- c) Qaimə
- d) əsas
- e) köməkçi

82.Məhsul istehsalı üzrə çəkilən xərclərə aiddir

- a) müəssisənin işgüzar fəallığından asılı olaraq dəyişən xərclər
- b) bilavasitə istehsalat fəaliyyəti ilə əlaqədar olan xərclər
- c))) birbaşa məhsulun hazırlanması ilə əlaqəli xərclər
- d) Baş vermə zamanı konkret obyektə aid edilən xərclər
- e) İlk sənədlər əsasında kalkulyasiya edilən

83.Məhsulun istehsalı ilə bağlı ümumiləşdirilməsi hansı hesab nəzərdə tutulmuşdur

- a) 201
- b))) 202
- c) 204
- d) 211
- e) 208

84.İstehsala xidmət və idarəetmə ilə bağlı xərclərlə bağlı informasiya hansı hesabdan əldə etmək olar

- a)))202 № hesabın debetində
- b) 201 № hesabın debetində
- c) 203 № hesabın debetində
- d) 204 № hesabın debetində
- e) 205 № hesabın debetində

85.İstehsal həcminə münasibətinə görə hansı xərclər mövcuddur

- a) b irbaşa və dolayı
- b) istehsal və qeyri-istehsal
- c))) daimi (sabit) və dəyişən
- d) Sadə və mürəkkəb
- e) Bütöv və tam

86.İstehsalın həcmnin dəyişməsindən asılı olan xərclər necə adlanır?

- a) istehsal
- b) daimi
- c) mürəkkəb
- d))) dəyişən
- e) Dolayı

87.Məhsul istehsalın həcmnin artması daimi istehsalat (sabit xərclərə) xərclərinə təsir edir.

- a) artır
- b) azaldır
- c)))etmir
- d) azalır sonra isə artır
- e) artır, sonra isə azalır

88.Məhsul istehsalının həcmnin azalması ilə əlaqədar daimi (sabit) istehsal xərclərinin həcmi necə dəyişir

- a) artır
- b) azalır
- c))) sabit qalır
- d) Artır, sonra isə azalır
- e) Azalır, sonra isə artır

0402

89.Maya dəyərinin formalaşması aşağıdakı prinsiplərə əsaslanır

- a) təsərrüfat fəaliyyətinin sahələri üzrə (əsas, kapital qoyuluşu, qeyri-sənaye və s.) xərclərə dəqiq qoyulması

- b) istehsal fəaliyyətini bərpa ütmək üçün təkrar istehsal prosesində çəkilməmiş məsrəflərin ödənilməsi
- c) həqiqi xərclərin tam uçotu
- d))) yuxarıda qeyd edilənlərin hamısı
- e) Heç biri

90. Müxtəlif məqsədlər üçün maya dəyərinin aşağıdakı tipləri fərqləndirir

- a) tam istehsal maya dəyəri
- b) hissəvi maya dəyəri
- c) məsuliyyət mərkəzləri üzrə maya dəyəri
- d))) yuxarıda qeyd edilənlərin hamısı
- e) Heç biri

91. Aşağıdakılardan hansı məsrəf daşıyıcısı kimi hesab edilə bilər

- a) sex
- b))) məhsul (iş, xidmət)
- c) Müəssisə
- d) İstehsal vahidi
- e) Müəssisənin filialı

92. Məsrəf elementlərinə aşağıdakılar aid edilir

- a) material məsrəfləri və sosial ehtiyaclara ayırmalar
- b) əmək ödənişi xərcləri və sosial ehtiyaclara ayırmalar
- c) əsas fornların amortizasiyası (köhnəlməsi) və sair xərclər
- d))) qeyd edilənlərin hamısı
- e) Kommersiya və istehsal xərcləri

93. Üstəlik (qaimə) xərclərinə hansı xərclər aiddir

- a) birbaşa xərclər
- b))) ümumistehsalat və ümumitəsərrüfat xərcləri

- c) İşçilərin əsas əmək haqqı
- d) Zay məhsulun düzəldilməsinə çəkilən xərclər
- e) Gələcək dövrlərin xərcləri

94. Məsrəflər müstəqim və qeyri-müstəqim məsrəflərə bölünür

- a))) məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə
- b) Buraxılan məhsulun mürəkkəbliyinə görə
- c) Məsrəflərin baş vermə yerinə görə
- d) Məsrəflərin xarakterinə görə
- e) Xərclərin xarakterinə görə

95. İstehsalın təşkili, idarəedilməsi və ona xidmətə əlaqədar xərclər necə adlanır

- a) müxtəqim (birbaşa)
- b) qeyri-müstəqim (dolayı)
- c))) üstəlik (qaimə)
- d) əsas
- e) birelementi

96. Tərkibinə görə xərclər aşağıdakı kimi qruplaşdırılır

- a) əsas və qaimə
- b) daimi və dəyişən
- c))) birelementi və kompleks
- d) Birbaşa və dolayı
- e) İstehsal və istehsaldankənar

97. Maya dəyərinə daxil edilmə üsuluna görə məsrəflər neçə yerə bölünür

- a)))) 2
- b) 3
- c) 4
- d) 6

e) 5

98. Məsrəflərin istehsal və qeyri istehsal (kommersiya) məsrəflərə bölünməsinin əsasını aşağıdakı əlaməti üzrə qruplaşdırma olunur.

- a) istehsalın həcminə mühasibətinə görə
- b) istehsal prosesində məqsədli təyinatına görə
- c) məsrəflərin baş vermə yerləri üzrə
- d))) məsrəflərin baş vermə sferasına görə
- e) Maya dəyərinə daxil edilmə üsuluna görə

99. Buraxılan məhsulun maya dəyərinin hesablanması üçün xərclər belə qruplaşdırılır

- a) baş vermə yerləri üzrə
- b) iqtisadi elementlər üzrə
- c) məsuliyyət mərkəzləri üzrə
- d))) kalkulyasiya maddələr üzrə
- e) Mənfəət mərkəzləri üzrə

100. Məhsul istehsalına çəkilən məsrəflər bunlardan hansıdır

- a))) məhsul istehsalı ilə bağlı müəssisənin istehsal fəaliyyəti ilə birbaşa əlaqədar olan məsrəflər
- b) Baş vermə zamanı ilkin sənədlər əsasən kalkulyasiyaya obyektinə birbaşa aid edilə bilən məsrəflər
- c) Müəssisənin işgüzar fəallığı səviyyəsindən asılı olaraq dəyişən xərclər
- d) Müəssisənin işgüzar fəallığı səviyyəsindən asılı olaraq azalan xərclər
- e) Məhsulun satışı ilə əlaqədar xərclər

101. Xərc (mənfəət və zərər haqqında hesabatda göstərilən) kimi tanınma metodu üzrə məsrəflər belə təsnifləşdirilir

- a) birbaşa və dolayı

- b))) məhsul və dövrlər üzrə
- c) Daimi və dəyişən
- d) Relevant və qeyri-relevant
- e) Bielement və kompleks

102. Məhsul istehsalı üzrə çəkilən müstəqim xərclər hansı hesabda uçota alınır?

- a) 201
- b)))202
- c) 203
- d) 205
- e) 206

103. Məsrəflər əsas və üstəlik məsrəflərə bölünür

- a) məsrəflərin baş vermə yerləri üzrə
- b) buraxılan məhsulun nomenklaturası üzrə
- c) məsrəflərin iqtisadi məzmununa görə
- d))) məhsulun istehsalı üzrə texnoloji prosesindəki roluna görə
- e) Maya dəyərinə daxil edilmə üsuluna görə

104. İstehsalın həcmnin dəyişməsindən asılı olmayan xərclər necə adlanır?

- a) dəyişən
- b) istehsal
- c) birbaşa
- d) dolayı
- e))) daimi (sabit)

105. Proqressiv xərclər dedikdə nə başa düşülür

- a) istehsal həcmnin artımından geri qalan xərclərdir

- b) material resurslarının xidmətlərin müqavilə qiymətlərinə və əmək haqqı tarif stavkalarına yenidən baxılan zaman baş verən xərclərdir
- c))) istehsal həcmindən artımdan sürətlə artan xərclərdir
- d) İstehsalın həcmi artdıqca ona uyğun sürətlə artan xərclərdir
- e) İstehsalın həcmi artdıqca aşağı düşən xərclərdir

106. Regressiv xərclər dedikdə nə başa düşülür?

- a) istehsalın həcmi artdıqca sürətlə artan xərclərdir
- b) məhsulun maya dəyərinə daxil edilən birbaşa xərclər
- c) məhsulun maya dəyərinə daxil edilən dolay xərclər
- d) istehsal həcmindən artımdan geri qalan xərclər
- e))) istehsalın həcmi artdıqca aşağı düşən xərclərdir

107. Hansı məsrəflər sadə məsrəflərə aid edilir?

- a) əmək haqqı
- b))) sex xərcləri
- c) Materiallar
- d) Amortizasiya
- e) Material və əmək haqqı

108. Məhsul istehsalın həcmindən artması ilə əlaqədar nisbi daimi (sabit) xərclərinin həcmi necə dəyişir?

- a) artır
- b))) azalır
- c) Dəyişmir
- d) Artır, sonra isə azalır
- e) Azalır, sonra isə artır

109. İstehsalın hazırlanması və onun mənilməsinə üzrə xərclər nədir?

- a))) xərc maddəsi

- b) Xərc elementi
- c) Müstəqim xərc
- d) Satışla bağlı xərc
- e) Sair xərc

110. İstehlakçılara göndərilən məhsulların bükülməsi üzrə xərclər aid edilir

- a) dəyişən istehsal xərclərinə
- b) sabit (daimi) istehsal xərclərinə
- c))) dəyişən qeyri-istehsal xərclərinə
- d) Sabit qeyri-istehsal xərclərinə
- e) İdarəetmə xərclərinə

111. Məsrəflərə nəzarətin neçə metodu var?

- a))) 2
- b) 3
- c) 4
- d) 5
- e) 6

112. Məsrəflərə nəzarətin hansı metodları var

- a))) nəzarətin büdcə (smeta) metodu və məsrəflərin normativ uçotu
- b) əvvəlcədən və sonradan nəzarət metodu
- c) qoşa hesablar vasitəsi ilə nəzarət və büdcə metodu
- d) əvvəlcədən və sonradan nəzarət metodu, qoşa hesablar vasitəsi ilə nəzarət və büdcə metodu
- e) cavablardan heç biri doğru deyil

113. Çoxməqsədli uçot sistemində neçə uçot obyektini nəzərdə tutulur

- a))) 2
- b) 3

- c) 4
- d) 5
- e) 6

0403

114. İstehsal məsrəflərinin uçotunun mahiyyəti nədir?
- a)) müəssisədə baş verənm təchizat, istehsalat və satış proseslərində hazır məhsulun formalaşan maya dəyərinin miqdarda ölçülməsi, qeydiyyatı, qruplaşdırma və təhlilinə yönəldilmiş fəaliyyətin məcmusu
 - b) Xərclərin idarə edilməsidir
 - c) Məhsul istehsalına çəkilən məsrəflərin qruplaşdırılmasıdır
 - d) Xərclərin idarə edilməsidir və məhsul istehsalına çəkilən məsrəflərin qruplaşdırılmasıdır
 - e) Heç bir cavab düz deyil
115. İstehsalat uçotunun vəzifələri aşağıdakılardır
- a) xərc və gəlirlərin planlaşdırılması və tənzimlənməsi
 - b) istehsalat resurslarının xərclənməsinə nəzarət
 - c))) qiymətqoyma üçün bazarın təyin edilməsi, balans maddələrinin dəyər qiymətləndirilməsinin hesablanması
 - d) Məhsulun maya dəyərinin kalkulyasiyası
 - e) Mənfəətin müəyyən edilməsi
116. Bazar şəraitində maya dəyəri
- a) öz funksiyasını qiymətin elemnti və müəssisənin idarəedilməsi aləti kimi həyata keçirir

- b) müəssisənin iqtisadi vəziyyətini və rəqabət qabiliyyətin xarakterinə etməli
- c) qiymətin aşağı həddində durmalar
- d))) yuxarıda qeyd edilənlərin hamısı
- e) Heç biri

117. Məsrəflərin uçotu obyektinə nədir?

- a))) məsrəflərin aid edildiyi fəaliyyəti növü, məhsul və istehsalat bölməsi
- b) Məsrəflərin aid edildiyi fəaliyyət növü
- c) İstehsalat edilən məhsul
- d) Məsrəflərin aid edildiyi istehsalat bölməsi
- e) Heç biri

118. Müxtəlif (bir neçə adda) növ məmulatların hazırlanması və ya məmulatın hazırlanmasının müxtəlif mərhələləri ilə bağlı olan xərclər belə adlanır

- a) müstəqim
- b))) qeyri-müstəqim (dolayı)
- c) Üstəlik (qaimə)
- d) əsas
- e) köməkçi

119. Ümumistehsalat xərclərinə bunlardan hansı aiddir

- a))) avadanlıqların saxlanması və istismarı üzrə xərclər
- b) Ümumsex idarəetmə xərcləri
- c) Ümumtəsərrüfat xərcləri
- d) İşçi qüvvəsinin mütəşəkkil toplanması xərcləri
- e) Kommersiya xərcləri

120. İstehsal məsrəfləri növlər üzrə aşağıdakı qruplarda birləşir
- a) birbaşa və doalyı
 - b))) iqtisadi həmcins elementləri və kalkulyasiya maddələri üzrə
 - c) İstehsal və istehsaldankənar
 - d) Birelementi və kompleks
 - e) əsas və üstəlik
121. Rəhbərlik iqtisadi elementlər üzrə məsrəflər haqqında informasiyanı nəyə münasibətdə əldə edilir
- a) məsrəfləri hansı baş vermə yerləri üzrə resurslar istifadə olunmuşdur
 - b))) təsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı hansı növ resurslardan istifadə olunmuşdur
 - c) Məhsulun istehsalına hansı növ resurslar istifadə olunmuşdur
 - d) Məsuliyyət mərkəzləri üzrə hansı növ resurslar istehlak olunmuşdur
 - e) Xərc daşıyıcıları üzrə hansı növ resurslar istehlak olunmuşdur
122. Maya dəyərində daxil edilmə üsulu və əldə olunan mənfəətin müəyyənləşdirilməsi üçün məsrəflər aşağıdakı kimi təsnifləşdirilir
- a))) ilkin və keçmiş
 - b) Daimi və dəyişən
 - c) Planlaşdırılan və planlaşdırılmayan
 - d) Tənzimlənən və tənzimlənməyən
 - e) əsas və üstəlik
123. Mütənasib xərclər dedikdə nə başa düşülür?
- a)) istehsal həminə uyğun olaraq dəyişən xərclər
 - b) İstehsal həcmnin artımını qabaqlayan xərclərdir
 - c) İstehsal həcmnin artımından geri qalan xərclərdir
 - d) İstehsal həcmnin artdıqca aşağı düşən xərclərdir
 - e) İstehsal həcmnin atdıqca sürətlə artan xərclərdir

124. Deqresiv xərclər dedikdə nə başa düşülür?
- a) İstehsal həcminin mütənasib dəyişən xərclərdir
 - b)))İstehsal həcminin artımından geri qalan xərclərdir
 - c) İstehsal həcminin artımından sürətlə artan xərclərdir
 - d) Alternativ qərarın çıxarılmasına əhəmiyyətli dərəcədə təsir göstərməyən xərclərdir
 - e) Bunlardan heç biri
125. Hansı məsrəflər dəyişən məsrəflərə aid deyil
- a) əmək haqqı
 - b))) amortizasiya
 - c) Enerji
 - d) Tara
 - e) Xammal
126. Təxirə slanmış xərclərə hansı xərclər aiddir
- a) qarşıdakı xərclər və ödəmələri üzrə ehtiyatlar
 - b))) gələcək dövrlərin xərcləri
 - c) Reklam xərcləri
 - d) Nəqliyyat xərcləri
 - e) Heç biri
127. “Ehtiyattutumlu” məsrəflərə aid edilir
- a))) məhsula çəkilən məsrəflər
 - b) Dövrü məsrəflər
 - c) Gələcək dövrlərin xərcləri
 - d) Satışla əlaqədar məsrəflər
 - e) Heç biri

128. Dövrü xərcləri özündə aşağıdakılardan birləşdirir
- a))) kommersiya və idarəetmə xərcləri
 - b) Hesabat dövründə mühasibat hesablarında haqqında toplanmış informasiya istehsalat məsrəfləri
 - c) Ümumsex xərcləri
 - d) Nəqliyyat xərcləri
 - e) İdarəetmə xərcləri

0501

129. İstehsal məsrəflərinin idarəetmə uçotu neçə qarşılıqlı elementi özündə birləşdirir
- a) 2
 - b)))3
 - c) 4
 - d) 5
 - e) 6
130. Sənayedə məhsulun maya dəyərinin kalkulyasiyasının 3 əsas metodu bunlardan hansılardır
- a) normativ, mərhələ və sadə
 - b) mərhələ, sifariş və sadə
 - c))) normativ, mərhələ və satış
 - d) Normativ, sifariş və sadə
 - e) Heç bir cavab doğru deyil
131. Maya dəyərinin struktunda hansı xərcin xüsusi çəkisi yüksək olan istehsalat əmək tutumlu hesab olunur
- a) amortizasiya
 - b) material

- c))) əmək haqqı
- d) Bütün növ enerji xərcləri
- e) Nəqliyyat xərcləri

132. Şərti daimi məsrəflər aşağıdakı kimi ifadə edilə bilər

- a))) $Y=a$
- b) $Y=bx$
- c) $Y=a+bx$
- d) $Y=a-bx$
- e) Heç biri doğru deyil

133. Məsrəflərin uçotu və maya dəyərinin kalkulyasiyasının sifariş metodu zamanı sifarişin tam yerinə yetirilməsinə qədər ona aid edilən bütün xərclər belə hesab edilir

- a) yarımfabrikat
- b) hazır məhsul
- c))) bitməmiş istehsalat
- d) əmtəəlik məhsul
- e) zay məhsul

134. Sifariş metodu ilə maya dəyərinin hesablanması zamanı ümumistehsalat xərcləri silinən zaman

- a) 201 №li "İstehsal ehtiyatları" hesabı debetləşdirilir
- b))) 202 №li "İstehsal məsrəfləri" hesabı kreditləşdirilir
- c) 204 №li "Hazır məhsul" hesabı debetləşdirilir
- d) 721 №li "İnzibati xərclər" hesabı debetləşdirilir
- e) 711 №li "Kommersiya xərcləri" hesabı kreditləşdirilir

135. Maya dəyərinin kalkulyasiyasının mərhələ metodunda müəssisə “Bitməmiş istehsalat” hesabı daxilində neçə analitik hesabdən istifadə edə bilər
- a) burxalanan məhsulun həcmindən asılıdır
 - b) yalnız bir hesab
 - c))) fəaliyyət göstərilən sexlərin və ya istehsal mərhələlərinin sayı qədər
 - d) Bütün hallarda 3 hesab
 - e) Bütün hallarda 5 hesab
136. Uçotun yarımfabrikat variantının üstünlüyü nədir?
- a) mühasibat uçotunun aparmasını sadəliyi
 - b) lazımı mühasibat informasiyasının əldə edilməsinin ucuzluğu və operativliyi
 - c))) hər bir mərhələdən sonra alınan yarımfabrikatın maya dəyəri haqda informasiyanın formalaşdırılması
 - d) Mühasibat uçotunun aparmasını sadəliyi, lazımı mühasibat informasiyasının əldə edilməsinin ucuzluğu və operativliyi
 - e) Bütün cavablar doğrudur
137. Qiymət amilinin təsiri nəticəsində istifadə olunan materialın dəyərindəki kənarlaşmalar aşağıdakı düstur ilə müəyyən olunur
- a))) istifadə olunan materialın faktiki miqdarı x (materialın faktiki qiymət – materialın plan qiyməti)
 - b) istifadə olunan materialların plan miqdarı x (materialın faktiki qiymət – materialın plan qiyməti)
 - c) istifadə olunan materialların plan miqdarı x materialın faktiki qiymət
 - d) istifadə olunan materialların plan miqdarı x istifadə olunan materialların plan miqdarı
 - e) istifadə olunan materialların faktiki miqdarı x materialın faktiki qiyməti

138. Texnoloji prosesin xarakterindən asılı olaraq bütün istehsallar aşağıdakılara bölünür
- a) kütləvi və seriyalı
 - b) hasilat və emal
 - c))) fərdi və kütləvi
 - d) əsas və köməkçi
 - e) əsas və yardımçı
139. Müəssisənin daxilində rolu və əhəmiyyətinə görə istehsal aşağıdakı növləri var
- a) əsas və köməkçi
 - b))) əsas, köməkçi və xidmətedici
 - c) Fərdi, seriyalı və kütləvi
 - d) Birtipli, əsas və köməkçi
 - e) Xidmətedici və köməkçi
140. Ayın sonunda faktiki ümumistehsalat xərclərin müəyyənləşdirilib və onu silmək lazımdır. Bu əməliyyat mühasibat aşağıdakı yazılışla əks etdirilir
- a) Dt 202 – Kt 721
 - b) Dt 203 – Kt 721
 - c) Dt 204 – Kt 531
 - d))) Dt 601 – Kt721
 - e) Dt 701 – Kt 202
141. Müəssisənin məhsul istehsalı ilə bağlı olan birbaşa xərcləri hansı hesabda əks olunur
- a) 201
 - b)))202
 - c) 204

- d) 205
- e) 206

142. Norma – saat üzrə məhsul burxılışı nədir?

- a) müxtəlif məmulatların istehsalının nəticələrini hesablayan zaman ümumi məxrəc kimi çıxış edən məhsul buraxılışı
- b) faktiki işlənmiş vaxt
- c) sərf oluna biləcək vaxt
- d))) planlaşdırılmış vaxt
- e) Faktiki buraxılan məhsul

143. Faktiki məhsul burxılışı üzrə normativ məsrəflərlə faktiki əmək məsrəflər arasındakı fərq hansı icmal kənarlaşmanı əks etdirir

- a))) əmək üzrə
- b) Material üzrə
- c) Qaimə xərcləri üzrə
- d) əsas xərclər üzrə
- e) sadlananların hamısı üzrə

0502

144. İstehsal məsrəflərinin idarəetmə uçotu hansı qarşılıqlı elementləri özündə birləşdirir

- a) istehsala məsrəflərin uçotu və hazır məhsulun buraxılışı
- b) hazır məhsulun buraxılışı və məhsulun maya dəyərinin kalkulyasiya edilməsu
- c))) istehsala məsrəflərin uçotu, hazır məhsulun buraxılışı və məhsulun maya dəyərinin kalkulyasiya edilməsi
- d) Hazır məhsulun buraxılışı və satışını
- e) Heç bir cavab doğru deyil

145. Geri qayıtmış tullantıların qiymətləndirilməsi üçün aşağıdakı metodların hansından istifadə olunur
- a))) mümkün istifadə və ya satış dəyəri ilə
 - b) Sıfır qiyməti ilə
 - c) Düzəldilməyə çəkilən məsrəflər üzrə
 - d) Faktiki maya dəyərlə
 - e) Plan maya dəyəri ilə
146. Əsas istehsalat sexində zay məhsulun aşkar edilən zaman aşağıdakı mühasibat yazılışı verilir
- a) Dt 201 – Kt 202
 - b) Dt 533 – Kt 521
 - c))) Dt 22 – Kt 202
 - d) Dt 202 – Kt 533
 - e) Dt 204 – Kt 202
147. Əlavə edilmiş məsrəflər bunlardan hansıdır?
- a))) müstəqim əmək haqqı məsrəfləri və ümumistehsalat xərclərin
 - b) Müstəqim material və qeyri-müstəqim material məsrəflərinin məbləği
 - c) Bütün istehsal məsrəfləri
 - d) Bütün dövrü məsrəfləri
 - e) Bütün ümumistehsalat və ümumtəsərrüfat xərclərinin məbləği
148. İstehsalat hansı halda kompleks istehsalat adlanır
- a)))) texnoloji halda bir neçə mərhələsində eyni zamanda iki və daha çox məhsul anlındıqda
 - b) Bir neçə mərhələdən ibarət olan mürəkkəb texnoloji proses olduqda
 - c) Mürəkkəb texnoloji proses zamanı yalnız bir məhsul buraxıldıqda
 - d) Birinci iki

e) Qeyd edilnlərdən heç biri

149. Ekvivalent əmsallar metodu tətbiq olunur

- a))) yaxın konstruksiyaya və texnoloji xüsusiyyətlərə malik olan məhsul buraxılan müəssisələrdə
- b) Sabit (daimi) əməliyyatlararası ehtiyatları və hazır məhsul ehtiyatı olan və ya olmayan
- c) Bütün müəssisələrdə
- d) Emal sənayesi müəssisələrində
- e) Hasilat sənayesi müəssisələrində

150. Məhsulların əsas və əlavə (yanaşı) məhsula bölünməsi məhsulun maya dəyərinin kalkulyasiyasının hansı metodu zamanı istifadə olunur

- a) bölücdürmə metodu
- b))) istisna metodu
- c) Sifariş metodu
- d) Mərhələ metodu
- e) Bütün qeyd edilən

151. Bölüşdürmə metodu aşağıdakıları nəzərdə tutur

- a))) kompleks istehsalat məsrəflərinin alınmış hər bir məhsulun dəyərinin bütün məhsulların dəyərindəki payına mütənasib olaraq bölüşdürülməsi
- b) Kompleks istehsalatda məsrəflərin hamısının əsas məhsula aid edilməsi
- c) Kompleks istehsalatda məsrəflərin cəmindən əlavə məhsulların istehlak dəyərini çıxmaqla
- d) Kompleks istehsalat məsrəflərini əsas və əlavə məhsul arasında bərabər bölməklə
- e) Heç biri

152. Plandankənar normaların dəyişdirilməsi aşağıdakılarla əlaqədar baş verə bilər
- a) təşkilati – texniki tədbirlərin keçirilməsi
 - b) təftiş zaman normaların istehsalın cari təşkilatı və texnoloji səviyyəsinə uyğun olmaması müyyən edilən zaman
 - c))) tələb olunan materialların olmaması
 - d) Uçot siyasətinə əsasən
 - e) Heç biri doğru deyil
153. Faktiki məhsul buraxılışı üzrə normativ məsrəflərlə faktiki əmək məsrəflər arasındakı fərq hansı icmal kənarlaşması əks etdirir
- a))) əmək üzrə
 - b) Material üzrə
 - c) Qaimə xərcləri üzrə
 - d) əsas xərclər üzrə
 - e) sadalananların hamısı üzrə
154. Həcmindən və buraxılan məhsulun müstəlifliyindən asılı olaraq istehsalın aşağıdakı tipləri vardır
- a) birtipli
 - b) əsas
 - c))) köməkçi, individual, qeriyalı və kütləvi
 - d) Köməkçi
 - e) əsas və köməkçi
155. İstehsalat uçotu sisteminin əsas bölmələri hansılardır
- a) istehsal məsrəflərinin planlaşdırılması, uçotu və onlara nəzarət
 - b) buraxılan məhsulun maya dəyərini formalaşması
 - c) məsrəflərin sənədləşdirilməsi, uçotu və ümumiləşdirilməsi

- d))) növləri, baş vermə yreləri və daşıyıcılar üzrə məsrəflərin uçotu
- e) Məsrəflərinin uçotu və onlara nəzarət

156. Məshulun istehsalı ilə bağlı məsrəflərin ümumiləşdirilməsi üçün aşağıdakı hesab nəzərdə tutulmuşdur

- a) 201 № li hesab
- b))) 202 № li hesab
- c) 203 № li hesab
- d) 204 № li hesab
- e) 205 № li hesab

157. Kalkulyasiya prosesində idarəetmə xərcləri mütənasib olaraq bölüşdürülür

- a))) uçot siyasətində müəyyən olunmuş bazaya əsasən
- b) əsas istehsalat fəhlələrin əmək haqqında əsasən
- c) ayrı-ayrı fəaliyyətlərdən daxil olan gəlir üzrə
- d) məhsul növləri üzrə əldə edilən gəlir üzrə
- e) məhsul növləri üzrə əsas xərclərə əsasən

158. Məsrəflərin normativlərinin hesablanması üçün neçə variantı mövcuddur

- a) 2
- b))) 3
- c) 4
- d) 5
- e) 6

05#03

159. İstehsalat məsrəflərinin uçotu sistemi hansı əlamətlər üzrə qruplaşdırılır

- a) qruplaşma obyektlərinə və normalaşdırılma dərəcəsinə

- b) normalaşdırılma dərəcəsinə
- c))) qruplaşma obyektlərinə, normalaşdırılma dərəcəsinə və məsrəflərin tam əhatə olunmasına görə
- d) Bütün cavablar doğrudur
- e) Heç bir cavab doğru deyil

160. İstehsala məsrəflərin uçotunun mərhələ metodunun hansı variantları var.

- a) ardıcıl və paralel uçot
- b) ardıcıl və ayrılıqda
- c))) ardıcıl, paralel və ayrılıqda uçot
- d) Ardıcıl, operator və paralel uçot
- e) Heç bir cavab doğru deyil

161. Məsrəflərin balans bərabərliyi aşağıdakı kimidir

- a))) $MIX_{\text{ə}} + Mh = Md + Zm + Td + MIZs$
- b) $MIX_{\text{ə}} + Md = Mh + Zm + Td + MIZs$
- c) $MIX_{\text{ə}} + Md + Zm + Td = Mh + MIZs$
- d) $MIX_{\text{ə}} + Mh + Md = Zm + Td + MIZs$
- e) $MIX_{\text{ə}} + Td + Md = Zm + Mh + MIZs$

162. Yuxarı və aşağı nöqtələr metodu aşağıdakılar üçün nəzərdə tutulub

- a) məsrəflərin minimuma endirilməsi üçün
- b))) xərcləri daimi və dəyişən xərclərə ayrılması üçün
- c) İstehsalat nəticələrinin optimallaşdırılması üçün
- d) Məsrəflərin müəyyən edilməsi üçün
- e) Xərclərin bölüşdürülməsi üçün

163. Müstəqim məcmu birbaşa material miqyas bazası dairəsində necə xərc hesab edilir

- a) daimi
- b))) dəyişən
- c) Şərti – daimi
- d) Şərti dəyişən
- e) Bütün cavablar düzdür

164. Kalkulyasiyasının sifariş metodunu tətbiq edən müəssisə müəyyən dövr ərzində 100 000 pul vahidi daimi ümumistehsalat xərci çəkmişdir. A məhsulunun vahidinin buraxılması üzrə əmək haqqı 10 pul vahidi, B məhsulunun vahidi üzrə isə 5 pul vahidi təşkil etmişdir. Həmin dövr ərzində 3000 ədəd A məhsulu və 4000 ədəd isə B məhsulu buraxılmışdır. Ümumistehsalat xərclərinin müstəqim xərclərə nisbətə artması (faiz stavkası) neçədir

- a) 100 %
- b))) 200%
- c) 150 %
- d) 250 %
- e) 300 5

165. Aprel ayı ərzində şirkət istehsalatdan 3 000 ədəd məhsul buraxmış və 400 ədəd bitməmiş istehsal qalıqına malik olmuşdur ki, əlavə məsrəflər üzrə işlər cəmisi 10 % və material üzrə isə 100 % başa çatmışdır. Dövrün əvvəlinə ilkin bitməmiş istehsal qalığı olmamışdır. Əlavə məsrəflər və material məsrəfləri üzrə şərti vahidlərin sayı nə qədərdir

- a) 3400 ədəd əlavə məsrəflər və 3360 ədəd müstəqim məsrəflər üzrə
- b))) 3040 ədəd əlavə məsrəflər və 3400 ədəd müstəqim məsrəflər üzrə
- c) 3200 ədəd əlavə məsrəflər və 3060 ədəd müstəqim məsrəflər üzrə
- d) 3300 ədəd əlavə məsrəflər və 3360 ədəd müstəqim məsrəflər üzrə
- e) Cavablardan heç biri

166. Aprel ayı ərzində şirkət istehsalatdan 2 500 ədəd məhsul buraxmış və bu zaman 500 ədəd bitməmiş istehsal qalığına malik olmuşdur. Bitməmiş istehsal qalığı üzrə işlər cəmisi 10 % və material məsrəfləri qalığı olmamışdır. Əlavə məsrəflər və material məsrəfləri qalığı üzrə isə 100 % başa çatmışdır. Dövrün əvvəlinə ilkin bitməmiş istehsal qalığı olmamışdır. Aprel ayı ərzində material məsrəfləri 9 300 manat, emal üzrə məsrəflər 5 300 manat təşkil etmişdir. Məhsulun maya dəyərinə qədər təşkil edir.

- a) 13050
- b))) 12750
- c) 13450
- d) 14050
- e) Cavablardan heç biri

167. İstisna və bölüşdürmə metodları aşağıdakılardan hansının variantlardır

- a) mərhələ metodunun
- b) sifariş metodunun
- c))) kompleks (ümumi) metodun
- d) Mərhələlər və sifariş metodlarının
- e) Sadə və sifariş metodunun

168. Ekvivalent ımsallar metodunun əsasını aşağıdakılardan hansına əsaslanan prinsip təşkil edir

- a))) ayrı-ayrı məhsul növlərinin maya dəyəri kifayət qədər möhkəm bir nisbətdə olur
- b) Ayrı-ayrı istehsal olunan məhsulların həcmələri kifayət qədər möhkəm bir nisbətdə olur
- c) Ayrı-ayrı məhsul növlərinin qiymətləri kifayət qədər möhkəm bir nisbətdə olur

- d) ayrı-ayrı məhsul növlərinin maya dəyəri kifayət qədər möhkəm bir nisbətdə olur və ayrı-ayrı istehsal olunan məhsulların həcmələri kifayət qədər möhkəm bir nisbətdə olur
- e) heç birinə

169. İstisnalar metodu istifadə olunur

- a) növlər üzrə istehsal şəraitində
- b))) kompleks istehsal şəraitində
- c) Seriyalı istehsalat şəraitində
- d) Kütləvi istehsalatda
- e) Hamısında

170. Materiallardan istifadə üzrə kənarlaşma (MK) aşağıdakı üç əsas göstərici əsasında hesablanır, məhsulun taktiki buraxılışı üçün materialların normativ miqdarı (MNM), materialların faktiki miqdarı (MFM), materialların normativ qiymət (MNQ). Kənarlaşmanı müəyyən etmək üçün hansı düsturdan istifadə olunur

- a) $MİK = MNM \times MFM \times MNQ$
- b) $MİK = (MNM + MFM) \times MNQ$
- c))) $MİK = (MNM - MFM) \times MNQ$
- d) $MİK = (MNM - MFM) : MNQ$
- e) $MİK = (MNM + MFM) : MNQ$

171. Materialların qiymətindəki kənarlaşmalar (MK) 3 göstəricinin köməyi ilə müəyyən olunur: normativ qiymət (NQ), faktiki qiymət (FQ), alınmış materialların miqdarı (AM). Həmin kənarlaşmanı aşağıdakılardan hansı düsturla hesablamaq olar.

- a) $MK = (NQ + FQ) \times AM$
- b) $MK = (NQ + FQ) : AM$
- c) $MK = NQ + FQ \times AM$

d) $)) MK = (NQ-FQ) \times AM$

e) $MK=NQ \times FQ \times AM$

172. Normativ məsrəflər üzrə maya dəyərinin kalkulyasiyası sistemi daha çox aşağıdakı fəaliyyətlə məşğul müəssisələrə uyğun gəlir

a) xidmət göstərilməsi ilə

b) xüsusi və təkrarlanmayan əməliyyatları yerinə yetirən

c) fərdi sifarişləri yerinə yetirən

d) $))$ ümumi və təkrarlanan əməliyyatları yerinə yetirən

e) Bilavasitə satışla məşğul olan

173. Məsrəf normativlərinin hesablanması hansı variantların mövcuddur

a) normativ məsrəflər üzrə uçot; faktiki və normativ məsrəflərin paralel uçotu

b) faktiki və normativ məsrəflərin paralel uçotu; qarışıq metodla uçot

c) normativ məsrəflər üzrə və qarışıq metodla uçot

d) $))$ normativ məsrəflər üzrə uçot; faktiki və normativ məsrəflərin paralel uçotu, qarışıq metodla uçot

e) Heç bir savab doğru deyil

06#01

174. “Direkt - kostinq” sistemi müəssisədə neçə cür təşkil edilə bilər

a) $))$ 2

b) 3

c) 4

d) 5

e) 6

175. “Direkt - kostinq” sistemi müəssisədə hansı formada təşkil edilə bilər

a) qarışıq

- b))) müstəqillik və inteqrasiya
- c) Qarışıq, müstəqillik və inteqrasiya
- d) İstənilən qaydada
- e) Cavablardan heç biri doğru deyil

176. Tərkibində abonent haqqı və vaxta görə tarif haqqı daxil edilən rabitə xidmətinə görə məsrəflər xərclərin hansı növünə aiddir

- a))) dəyişən
- b) Daimi (sabit)
- c) Qarışıq
- d) əsas
- e) köməkçi

177. Səmərəli fəaliyyət zaman minimal məsrəflər üçün nəzərdə tutulan norma aşağıdakılardan hansıdır

- a))) ideal
- b) Plan
- c) Cari icazə verilən
- d) əsas
- e) heç biri

178. Aşağıdakı məlumatlar əsasında marijinal gəlirin məbləği nə qədər olaraq, məhsul satışı – 3 000 000 manat, daimi məsrəflər – 200 000 manat, dəyişən məsrəflər – 400 000 manat

- a))) 2 600 000 manat
- b) 2 800 000 manat
- c) 2 500 000 manat
- d) 2 400 000 manat
- e) 2 200 000 manat

179. Qeyri-müstəqim xərclərin mütənasib bölüşdürülməsi üsulu bunlardan nəyi ifadə edir
- a)) bölüşdürülən xərclərin həcmi bölüşdürülmə bazası ilə mütənasib asılılıqda olmalıdır
 - b) Bölüşdürülən qeyri-müstəqim xərclərin həcmi müstəqiq məsrəflərin həcmi ilə mütənasib asılılıqda olmalıdır
 - c) Bölgü bazası ilə hesabat dövrünün müddəti arasında mütənasib asılılıq olmalıdır
 - d) Bölüşdürülən xərclərin həcmi məhsulun maya dəyəri ilə mütənasib asılılıqda olmalıdır
 - e) Heç biri
180. Örtmə məbləği aşağıdakılardan hansını örtməlidir (bağlamalıdır)
- a)))) daimi (sabit) məsrəfləri
 - b) Dəyişən məsrəfləri
 - c) Daimi məsrəflərlə mənfəətin cəmini
 - d) Sabit məsrəflərlə mənfəətin cəmini
 - e) Daimi və dəyişən xərclərin cəmini
181. Real qaydada birbaşa məhsul vahidinə əvvəlcədən nəzərdə tutulan müstəqim material, əmək və ümumtəsərrüfat xərcləri aşağıdakı kimi adlanır
- a) dövri məsrəflər
 - b) dəyişən məsrəflər
 - c) əvvəlcədən təyin olunan əmsallar
 - d))) normativ məsrəflər
 - e) Faktiki məsrəflər
182. Müstəqim materual məsrəflərinin normativ qiymətini müstəqim material məsrəflərinin normativ miqdarına vurduqda alırıq
- a) müstəqim material məsrəflərinin qiymətindəki kənarlaşmanı

- b) müstəqim material məsrəfləri üzrə miqdar üzrə kənarlaşmanı
- c))) normativ müstəqim material məsrəflər
- d) Heç nə alınmır, çünki əslində bu komponentlər toplanmalıdır
- e) Faktiki müstəqim material məsrəflərini

0602

183. “Standart – derekt - kostinq” sistem özündə əks etdirir
- a) faktiki müstəqim məsrəfləri
 - b) faktiki tam məsrəfləri
 - c) normativ tam məsrəfləri
 - d))) tam olmayan normativ məsrəfləri
 - e) Hamısını
184. Dəyişən xərclər üzrə maya dəyəri kalkulyasiya sistemində satış qiyməti və məsrəflərin strukturu sabit olduğu zaman mənfəət yalnız aşağıdakılardan asılıdır
- a))) satışın həcmindən
 - b) İstehsalat məsrəflərindən
 - c) İstehsalın həcmindən
 - d) Xərclərin tərkibindən
 - e) Məhsula talabatdan
185. Dəyişən məsrəf üzrə maya dəyərinin hesablanması daha dolğun informasiya ilə təmin edir.
- a) maya dəyərinin təhlili üçün
 - b) rentabelliğin qiymətləndirilməsi üçün
 - c))) qərarların qəbulu üçün
 - d) Mənfəətin təhlili üçün
 - e) Maliyyə vəziyyətinin təhlili üçün

186. Əgər satışın həcmi artırsa, digər şərtlər qaldıqda məhsul vahidinin maya dəyəri
- a) artar
 - b))) azalar
 - c) Dəyişməz qalar
 - d) əvvəlcə artar, sonra azalar
 - e) əvvəlcə azalar, sonra artar
187. Məsrəflərin uçotu operativlik dərəcəsiindən asılı olaraq məsrəflərin aşağıdakı sistemləri birləşdirir
- a))) faktiki məsrəflərin və normativ məsrəflərin uçotu
 - b) Tam məsrəflərin uçotu və direkt konstinq
 - c) Standart konstinq
 - d) Qısdılmış maya dəyəri
 - e) Qeyd edilənlərin hamısı
188. Marjinal mənəfəət aşağıdakı kimi müəyyən edilir
- a))) satışdan mədaxilin dəyişən məsrəflərdən artıq olan hissəsi
 - b) satışdan məsrəflərin daimi məsrəflərdən artıq olan hissəsi
 - c) satışdan mədaxilin daimi məsrəflərdən artıq olan hissəsi
 - d) satışdan məsrəflərin dəyişən məsrəflərdən artıq olan hissəsi
 - e) satışdan mədaxilə məsrəflər arasındakı fərq
189. 60 000 ədəd məhsul vahid üzrə daimi məsrəflərin ümumi məbləği 240 000 manat təşkil edir, 40 000 məhsul vahidi olunarsa daimi məsrəfləri nə qədər təşkil edir?
- a) 160 000 manat
 - b))) hər vahidə 6 manat
 - c) hər vahidə 4 manat

- d) hər vahidə 5 manat
- e) hər vahidə 8 manat

190. “Direkt-kostinq” sistemində daimi ümumistehsalat məsrəfləri hansı hesaba silinir

- a) 201 saylı hesabın debetinə
- b))) 202 saylı hesabın debetinə
- c) 203 saylı hesabın debetinə
- d) 205 saylı hesabın debetinə
- e) 711 saylı hesabın debetinə

191. Məsrəflər – həcm – mənfəət metodunun əsas mahiyyəti aşağıdakılardır

- a) bitməmiş istehsalat və satılmamış hazır məhsul qalığı yalnız dəyişən (müstəqim) məsrəflər üzrə qiymətləndirir
- b))) hazır məhsulun minimal satış qiymətinin müəyyən olunması və arzu olunan (nəzərdə tutulan) mənfəətin proqnozlaşdırılmasının mümkünlüyü
- c) Məsrəflərin dəyişən və sabit məsrəflərə ayrılması
- d) Dəyişən məsrəflərin məhsulun maya dəyərinə, sabit məsrəflərin isə mənfəət və zərər hesabına aid edilməsi
- e) Cavablardan heç biri doğru deyil

192. “Orta məbləği” anlayışı aşağıdakılardan hansı düstura hesablanır

- a))) ümumi gəlir (satışdan mədaxil) – dəyişən məsrəflər = daimi məsrəflər
- b) Mənfəət = ümumi mənfəət (satışdan gəlir) – dəyişən məsrəflər – sabit məsrəflər
- c) Ümumi mənfəət (satışdan gəlir) – dəyişən məsrəflər = daimi (sabit) məsrəflər + mənfəət

- d) Dəyişən məsrəflər – daimi (sabit) məsrəflər = ümumi mənfəət (satışdan gəlir)
- e) Heç biri ilə

193. Məsuliyyət mərkəzi dedikdə nə başa düşülür

- a))) məüsisənin fəaliyyəti planlaşdırılan və onun yerinə yetirilməsi üzrə nəticələrinə görə məsuliyyət daşıyan struktur vahidləri
- b) Müəsisənin nağd pul vəsaitlərinin qalıqların görə məsuliyyət hesabat verən sktrukru vahidləri
- c) Müəsisənin hər hansı bir struktur bölməsi
- d) Müəsisənin ehtiyatları saxlanılan bölməsi
- e) Müəsisənin pul vəsaitinin saxlandığı kassa

194. Marjinal gəlir – bu

- a))) ümumi mənfəətdir
- b) Daimi məsrəflərlə mənfəətin cəmidir
- c) Xalis mənfəətdir
- d) Mənfəətdir
- e) Dəyişən məsrəflərlə mənfəətin cəmidir

195. Normativ məsrəflərin uçotu sisteminin əsas məqsədi

- a) məsrəfləri daəqiq bölüşdürmək
- b))) məsrəflərə nəzarət etmək və onları idarə etmək
- c) Kritik nöqtəni müəyyən etmək
- d) İdarəetmə qərarlarının subyektliyini azaltmaq
- e) Qeyd edilənlərin hamısı

196. Normativ məsrəflərin uçotu sistemində

- a))) ehtiyatlar hesabında bütün yazılışlar normativ üzrə aparılır
- b) Normativlər yalnız ümumistehsalat xərclər üzrə hazırlanır

- c) Normativlər keçmiş məsrəflər haqqında məlumatlar əsasında hazırlanır
- d) Adətən faktiki məsrəflərlə müqayisə aparılır
- e) Ehtiyatlar hesabında bütün yazılışlar faktiki qiymətlər üzrə aparılır

197. Aşağıdakılardan hansı məhsul vahidi üzrə normativ məsrəflərə aid edilmir

- a) qeyri-müstəqim (dolayı) material məsrəfləri
- b) müstəqim əmək məsrəfləri
- c) avadanlığın amortisasiyası
- d))) şirkətin prezidentinin əmək haqqı
- e) Qeyd edilənlərin heç biri

198. Norma – saat üzrə məhsul buraxılışı nədir

- a) müxtəlif məmulatların istehsalının nəticələrini hesablayan zaman ümumi məxrəc kimi çıxış edən məhsul buraxılışı
- b) faktiki işlənmiş vaxt
- c) sərf oluna biləcək vaxt
- d))) planlaşdırılmış vaxt
- e) Faktiki buraxılan məhsul

199. “ABS (Aktivliyi Based Kostinq)” sistemi üzrə xərclərin umotu metodunun mahiyyəti nədir

- a))) xərclərin uçotunun işlər üzrə uçotunun (xərclərin funksional uçotu) nəzərdə tutur
- b) “ABS (Aktivliyi Based Kostinq)” xərclərin xərc maddələr üzrə uçotunu nəzərdə tutur
- c) Xərclərin kalkulyasiya maddələri üzrə uçotunu nəzərdə tutur
- d) Bütün cavablar doğrudur
- e) Hüç bir cavab doğru deyil

200. Perspektiv kalkulyasiyalaşdırma metodları hansı sistemlər nəzərdə tutur.
- a) “Direkt-kostinq” və “Standart kost” sistemi üzrə istehsal xərcərin uçotu sistemlərini
 - b) “ABS (Aktivliyi Based Kostinq)” və “LT (Lust-İn-Time)” sistemi üzrə xərclərin uçotu sistemlərini
 - c) “Direkt-kostinq”, “ABS (Aktivliyi Based Kostinq)” və “Standart kost” sistemi üzrə istehsal xərcərin uçotu sistemlərini
 - d) “Direkt-kostinq”, “Standart kost” sistemi üzrə istehsal xərcərin uçotu sistemlərini və “ABS (Aktivliyi Based Kostinq)” və “LT (Lust-İn-Time)” sistemi üzrə xərclərin uçotu sistemlərini
 - e) Heç bir cavab doğru deyil
201. LT (Lust-İn-Time)” sistemi üzrə xərclərin uçotu metodunun mahiyyəti nədir
- a)) LT (Lust-İn-Time)” sistemi üzrə xərclərin uçotu metodu istehsalın idarə edilməsi metodundan biridir
 - b) Xərclərin xərc maddələri üzrə uçotunu nəzərdə tutur
 - c) Xərclərin kalkulyasiya maddələri üzrə uçotunu nəzərdə tutur
 - d) Bütün cavablar doğrudur
 - e) Heç bir cavab doğru deyil

0603

202. “Direkt-Kostinq” sisteminin mahiyyəti nədir
- a) müstəqim dəyişən xərclər hazır məmulat növləri üzrə ümumiləşdirir
 - b) qeyri-müstəqim dəyişən xərclər ayrı hesabda yazılır və sonra həmin xərclərin baş verdiyi hesabat dövründəki ümumi maliyyə nəticələrinə silinir

- c))) müstəqim dəyişən xərcləri hazır məhsulun novləri üzrə ümumiləşdirilir, qeyri-müstəqim xərclər ayrı hesabda yazılır və sonra həmin xərclərin baş verdiyi hesabat dövründəki ümumi maliyyə nəticələrinə silinir
- d) Bütün cavablar doğrudur
- e) Heç bir cavab doğru deyil

203. Dəyişən xərclər üzrə maya dəyərin kalkulyasiya sistemi belə adlanır

- a) bölüşdürülməyən məsrəflər sistemi
- b))) marjinal sistem
- c) Tam bölüşdürülən məsrəflər sistemi
- d) Məhsul vahidinin maya dəyəri
- e) Məsrəflərin qismən bölüşdürülməsi

204. İstehsalın həcmi satışın həcmindən çox olduğu halda məsrəflərin tam bölüşdürülməsi üzrə maya dəyərinin kalkulyasiya sistemi dəyişən məsrəflər üzrə maya dəyərinin kalkulyasiya sistemindən fərqi olaraq nəyə səbəb olur.

- a) eyni həcmdə mənfəətə
- b))) daha çox mənfəətə
- c) Məhsulun bahalaşmasına
- d) Məhsulun uculaşmasına
- e) Daha az mənfəətə

205. Əgər satışın təcni istehsalın həcmindən çox olarsa, dəyişən məsrəflər üzrə maya dəyərinin kalkulyasiyası sistemi məsrəflərin tam bölüşdürülməsi sistemindən fərqli olaraq

- a) istehsalın həmindən asılı olaraq mənfəətin hesablanmasına səbəb olar
- b) mənfəətə təsir etməyəcək
- c))) daha çox mənfəətə səbəb olar
- d) Daha az mənfəətə səbəb olar

e) Məhsul vahidinin maya dəyərinə təsir etməyəcək

206. Qeyri – müstəqim xərclərinin bölüşdürülməsi bazasının differensiasiyası aşağıdakılardan nəyi ifadə edir

- a)) müxtəlif məsrəflər və baş vermə yerləri üzrə məsrəflərin bölüşdürülməsi məqsədi ilə müxtəlif bölüşdürmə bazalarından istifadə oluna bilər
- b) Hər bir hesabat dövrü üçün müxtəlif bölüşdürmə bazasından istifadə edilməlidir
- c) Normativ (plan) və faktiki kalkulyasiyanın tərtibi üçün müxtəlif bölüşdürülmə bazasından istifadə olunmalıdır.
- d) Müxtəlif məsrəflər və baş vermə yerləri üzrə məsrəflərin bölüşdürülməsi məqsədi ilə müxtəlif bölüşdürmə bazalarından istifadə oluna bilər və hər bir hesabat dövrü üçün müxtəlif bölüşdürmə bazasından istifadə edilməlidir.

207. Vergiyə cəlb olunma baxımından inflyasiya şəraitində sərf edilən materialların qiymətləndirilməsinin hansı metodundan istifadə daha məqsədə uyğundur

- a) FIFO
- b)) LIFO
- c) Sadə orta maya dəyəri
- d) Nəp mament orta maya dəyəri
- e) Bütün cavablar doğrudur

208. “Direkt - kəstinq” sistemi aşağıdakı məqsədlər üçün istifadə edilir

- a) xarici hesabatların tərtib və vergi ödənilməsi
- b) müəssisənin investisiya siyasətinin işlənməsi
- c)) qısamüddətli qərarların qəbulu üçün
- d) Bütün cavablar doğrudur

e) Heç bir cavab doğru deyil

209. Marjinal mənfəət nədir?

- a) dəyişən məsrəflərin daimi məsrəflərdən artıq olan hissəsidir
- b) satışdan gəlirlə (mədaxilə) daimi məsrəflər arasındakı fərkdir
- c))) satışdan gəlirinin (mədaxilin) dəyişən məsrəflərdən artıq olan hissəsidir
- d) Dəyişən məsrəflərə nisbətən satışdan əldə olunan gəlirin artımıdır
- e) Daimi xərclərə satıçdan olan mənfəətin məbləğidir

210. Daimi ümumistehsalat xərclərinin normativ əmsallarının hesablanması üçün ümumi planlaşdırılmış daimi ümumistehsalat xərcləri aşağıdakılara bölünür

- a) praktiki gücə görə
- b) artırılmış gücə görə
- c))) normal gücə görə
- d) Nəzəri (ideal) gücə görə
- e) Azaldılmış gücə görə

211. Normativ məsrəflər üzrə maya dəyərinin kalkulyasiyası sistemi daha çox aşağıdakı fəaliyyətlə məşğul olan müəssisələrə uyğun gəlir

- a) xidmət göstərilməsi ilə
- b) xüsusi və təkrarlanma əməliyyatları yerinə yetirilən
- c) fərdi sifarişləri yerinə yetirən
- d))) ümumi və təkrarlanan əməliyyatları yerinə yetirilən
- e) Bilavasitə satışla məşğul olan

0701

212. İdarəetmə qərarlarının qəbul edilməsi və həyata keçirilməsi prosesi neçə fazadan ibarətdir
- a)))) 2
 - b) 3
 - c) 4
 - d) 5
 - e) 6
213. Əgər xalis diskontlaşdırılmış gəlir (inteqral səmərə) verilmiş diskont normasına əsasən sıfırdan çox olan halda layihə
- a))) qəbul olunur
 - b) Rədd olunur
 - c) Yenidən işlənməli
 - d) Düzəlişə qaytarılmalı
 - e) Yenidən işlənməli və düzəlişə qaytarılmalı
214. Əgər daxil gəlirlilik norması investordan tələb etdiyi diskont normasından azdırsa, onda bu layihə üzrə investisiya
- a) özünü doğruldur
 - b))) özünü doğrultmur
 - c) Məqsədəuyğundur
 - d) Həyata keçirilməlidir
 - e) Məqsədəuyğundur və həyata keçirilməlidir
215. Qeyd edilənlərdən hansı göstərici məhsulun rentabelligini xarakterizə edir
- a))) cari məsrəflərin səmərəliliyi
 - b) Bir işçiyə düşən məhsul buraxılışı
 - c) əsas istehsal fondunda düşən məsrəflər
 - d) canlı əməyə düşən məsrəflər

e) əsas istehsal fondlarının 1 manatına düşən məhsulun həcmi

0702

216. İdarəetmə qərarlarına verilən əsas tələblər hansılardır
- a) hərtərəfli əsaslandırma, səriştəlilik, qanunilik, dəqiq və aydın ifadə olunma
 - b) direktivlik və məcburilik, tamlıq və komplekslilik, nəticəlilik
 - c) operativlik və vaxtında verilmə, qənatlılıq və səmərəlilik, əvvəlki qərara uzlaşma
 - d))) bütün yuxarıda qeyd edilənlər
 - e) Direktivlik və məcburilik, tamlıq və komplekslilik, nəticəlilik, operativlik və vaxtında verilmə, qənatlılıq və səmərəlilik, əvvəlki qərarla uzlaşma
217. İdarəetmə qərarların hazırlanma və həyata keçirilməsi neçə mərhələni əhatə edir?
- a) 2
 - b) 3
 - c)) 4
 - d) 5
 - e) 6
218. İdarəetmə qərarlarının hazırlanması prosesi hansı işlərin yerinə yetirilməsini nəzərdə tutur.
- a) idarəetmə obyektində informasiyanın yığılması, işlənməsi və təhlili
 - b) məqsədin müəyyən edilməsi və qərarın hazırlanması
 - c) idarəedici əmrin verilməsi və onun icraçılara çatdırılması

- d) idarəedici əmrin verilməsi, onun icraçılara çatdırılması və qərarların həyata keçirilməsi
- e) idarəetmə obyektini haqqında informasiyanın yığılması, işlənməsi və təhlili, məqsədin müəyyən edilməsi və qərarın hazırlanması, idarəedici əmrin verilməsi, onun icraçılara çatdırılması və qərarların həyata keçirilməsi.

219. İdarəetmə qərarlarının həyata keçirilməsi fazası neçə mərhələdən ibarətdir

- a) 2
- b) 3
- c) 4
- d) 5
- e) 6

220. Investisiya fəaliyyətinin əsas obyektini aşağıdakılardan hansıdır

- a) milli təsərrüfatın bütün sahələrində və sferalarında yeni yaradılan və modernləşdirilən əsas fondlar və dövrüyyə vəsaitləri
- b) İntelektual əməyin məhsulu, elmi, incəsənət, mədəniyyət əsərləri və s.
- c) Yeni buraxılan məhsul üzrə xərclər
- d) Məhsulun satışından olan gəlir
- e) Qeyd edilənlərdən heç biri

221. İstehsala investisiya nəyi ifadə edir

- a) istehsala cari məsrəfləri
- b) məhsulun istehsal və satışı üzrə müəssisənin məsrəfləri
- c) maşın və avadanlığın əldə olunmasına məsrəfləri
- d) Xammal və materualların alınmasına məsrəfləri
- e) İşçilərin əmək haqqı məsrəfləri

222. Investisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi zamanı hesablama dövrü özündə aşağıdakı müddəti əks etdirir
- a) obyektin yaradılması
 - b) obyektin istismarı
 - c) obyektin ləğv olunması
 - d))) obyektin yaradılması, istismarı və ləğv olunması
 - e) Obyektin istismarı və ləğv olunması
223. Investisiya layihəsi üzrə məsərf və nəticələrin dəyər ifadəsi ilə qiymətləndirilməsi üçün aşağıdakılardan istifadə olunur
- a) bazis qiymətləri
 - b) dünya qiymətləri
 - c) proqnoz qiymətləri
 - d) hesablama qiymətləri
 - e))) yuxarıda qeyd edilənlərdən hər biri qəbul oluna bilər
224. Əgər gəlirlilik indeksi vahiddən azdırsa, onda layihə
- a) qəbul olunur
 - b))) rədd olunur
 - c) Yenidən işlənməli
 - d) Düzəlişə qaytarılmalı
 - e) Yenidən işlənməli və düzəlişə qaytarılmalı
225. Kapital yaradan investisiya özündə aşağıdakı kapital qoyuluşlarını əks etdirir
- a))) maşın və avadanlıqların əldə olunmasına
 - b) Maliyyə aktivlərinə vəsaitlərin yerləşdirilməsinə
 - c) Materialların emalına
 - d) Təsərrüfat ehtiyacları üçün materialların almasına
 - e) Heç birini

226. “İnvestisiyanın özz xərcini ödəməsi müddəti” iqtisadi anlayışına aşağıdakılardan uyğun gələn bunlardan hansıdır
- a) daha az məsrəflər məhsul buraxılışı həcmnin artması
 - b))) investisiya fəaliyyəti ilə bağlı olan dövrdən başlayaraq investisiya layihəsi ilə bağlı bütün məsrəflər onun həyata keçirilməsinin məbləğ nəticəsi ilə ötürür.
 - c) Məsrəflə şərtlənən iqtisadi nəticənin nisbəti
 - d) Bütün cavablar doğrudur
 - e) Heç bir cavab doğru deyil

0801

227. Seqmentlər üzrə informasiya aşağıdakılardan hansının tərtibi prinsiplərini müəyyən edir
- a) xarici istifadəçilər üçün mühasibat hesabatlarının
 - b))) daxili istifadəçilər üçün mühasibat hesabatlarının
 - c) Daxili və xarici istifadəçilər üçün mühasibat hesabatlarının
 - d) Daxili və xarici istifadəçilər üçün statistik hesabatlarının
 - e) Qeyd edilənlərdən heç birini
228. Ay üzrə fəaliyyətin nəticələrinin qiymətləndirilməsi üçün ən yaxşı əsas nə hesab edilir?
- a))) plan göstəriciləri
 - b) Keçən ay üzrə faktiki göstəricilər
 - c) Keçən ayın müvafiq dövrünün göstəriciləri
 - d) Keçən ayın müvafiq dövrünün faktiki nəticələri
 - e) Keçən ayın plan göstəriciləri

229. Mənfəət və zərərlər planı aşağıdakılardan əvvəl hazırlanmalıdır

- a)) pul vəsaiti büdcəsi və proqnoz balansından
- b) Inzibati xərclər büdcəsindən
- c) Kommersiya xərcləri büdcəsindən
- d) Ümumistehsalat xərcləri büdcəsindən
- e) Bunların hamısından

230. Planlaşdırma dövrü bunlardan hansıdır

- a))) planın tərtib edildiyi və reallaşması nəzərdə tutulan vaxt kəsiyi
- b) Menecerlərin planı tərtib etdiyi və razılaşdırdığı vaxt kəsiyi
- c) Məhsulun istehsal və satılması üçün nəzərdə tutulan vaxt
- d) Planın tərtib edildiyi və reallaşması nəzərdə tutulan vaxt kəsiyi və menecerlərinin planı tərtib etdiyi və razılaşdırdığı vaxt kəsiyi
- e) Qeyd edilənlərdən heç biri

231. Baş (əsas) büdcə dedikdə bunlardan hansı nəzərdə tutulur

- a))) bütövlükdə müəssisə üçün tərtib olunan planların məcmusu
- b) Müəssisənin əsas istehsalat bölmələri üçün tərtib olunan planların məcmusu
- c) Müəssisənin satış planı
- d) Filialların istehsal planlarının məcmusu
- e) Ehtiyatların tədarükü üçün tərtib olunan planların məcmusu

0802

232. Aşağıdakı şərtlər yerinə yetirildikdə müəssisənin məsuliyyət mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsi obyektiv olur

- a) qiymətləndirmə zamanı istifadə edilən göstəricilərinin hesablanması metodikasını və onların əhəmiyyətini rəhbərlik bildikdə
- b) biznesin müvafiq seqmentinin fəaliyyətinin konkret şərtləri rəhbərliyə məlum olduqda

- c) biznesin bütün komponentləri üçün ümumi olan məsrəflər onlar arasında ədaləti əsaslarla bölüşdürüldükdə
- d) qiymətləndirmə zamanı istifadə edilən göstəricilərinin hesablanması metodikasını və onların əhəmiyyətini rəhbərlik bildikdə və biznesin müvafiq seqmentlərinin fəaliyyətinin konkret şərtləri rəhbərliyə məlum olduqda
- e))) bütün cavablar doğrudur

233. Alınması zəruri olan materialın miqdarının hesablanması üçün aşağıdakılar hazırlanmalıdır

- a))) ümumistehsalat xərclərin büdcəsi
- b) Kommersiya xərcləri büdcəsi
- c) İstehsalat büdcəsi
- d) Satışların büdcəsi
- e) Qeyd edilənlərin hamısı

234. Müəssisənin məsrəflərinin özünü aparması aşağıdakı düsturla ifadə olunur. $Y=800+4X400$ ədəd məhsul vahidi buraxılırsa, müəssisənin planlaşdırılan məsrəfləri nə qədər olacaq?

- a) 3000 manat
- b))) 2400 manat
- c) 2000 manat
- d) 1800 manat
- e) Heç bir cavab düz deyil

235. Bir il müddətinə qədər vaxt üzrə planlaşdırmanı necə xarakterizə etmək olar

- a)) cari
- b) Strateji
- c) Qısamüddətli

- d) Uzunmüddətli
- e) Dövri

236. Operativ büdcənin hazırlanması prosesində sonuncu mərhələni nə təşkil edir

- a))) mənfəət və zərər planı
- b) Pul vəsaiti büdcəsi
- c) Proqnoz mühasibat balansı
- d) Mənfəət və zərər planı, pul vəsaiti büdcəsi
- e) Heç biri

237. İstehsal gücü onu yerinə yetirməyə imkan verən xüsusi və ya nəzərdə tutulmayan sifarişin qəbulu zamanı daha səmərəli olan metod bunlardan hansıdır

- a) tam məsrəflərin uçotu
- b))) marjinal
- c) Tam olmayan (müxtəxər) məsrəflərin uçotu
- d) Taç və tam olmayan (müxtəxər) məsrəflərin uçotu
- e) Bütün cavablar doğrudur

238. Xalis (təmiz) diskontlaşmış dəyər dedikdə investisiya qoyuluşundan gələcəkdə daxil olması gözlənilən çevrilmiş (diskontlaşmış) pul vəsaitinin aşağıdakı dəyəri başa düşülür.

- a) üstəgəl ilkin (başlanğıc) investisiya məsrəfləri
- b))) kapital qoyuluşu proqramına uyğun olaraq ilkin (başlanğıc) investisiya məsrəfləri çıxılmaqla
- c) Investisiya olunan kapital qoyuluşu üzrə progressiv artan gəlirə
- d) Müəssisənin investisiya qoyuluşundan gəlirləri
- e) Heç bir cavab doğru deyil

239. Komplekləşdirilmiş məmullu almaq və ya istehsal barəsində qərar edərkən aşağıdakı netodları istifadə etmək daha doğru olar
- a) hesablanmış maya dəyəri metodu
 - b))) artımlı (çəkili) təhlil
 - c) Xərcini ödəmə metodu
 - d) Tam məsrəflərin uçotu metodu
 - e) Hesablanmış maya dəyəri metodu, artımı (çəkili) təhlil
240. İstehsal həcmnin 10 % artması dəyişən istehsal xərclərinin 10 % artmasına səbəb olarsa, bu nəyi ifadə edir?
- a) məsrəflər özünü reqressiv aparır
 - b))) məsrəflər özünü mütənasib aparır
 - c) məsrəflər özünü deqressiv aparır
 - d) məsrəflər özünü tərs mütənasib aparır
 - e) qeyd edilənlərdən heç biri

0803

241. Şirkət realizə olunacaq məhsulun maya dəyərini 2000000 manat məbləğində planlaşdırıb, o çüvlədən daimi çəsrəflər 400 000 manat, dəyişən məsrəflər isə ümumi satışın 75%-ni təşkil edir. Şirkət satışın həcmi nə qədər planlaşdırır?
- a)) 2 133 333 manat
 - b) 2 400 000 manat
 - c) 2 666 667 manat
 - d) 3 200 000 manat
 - e) 4 200 000 manat
242. Məsrəf mərkəzləri üçün mövcud hesabatların tərkibinə həmçinin aşağıdakılar daxil edilə bilər

- a))) istehsal planı
- b) Pul vəsaitləri hərəkəti üzrə büdcə
- c) Gəlirlər və xərclər üzrə büdcə
- d) Məhsulun istehsalı və satışı üzrə büdcə
- e) Satış planı

243. Baş (əsas) büdcənin hazırlanması prosesində ilkin başlanğıc nöqtə hansı büdcənin tərtibi hesab olunur

- a) kommertiya xərcləri büdcəsi
- b))) satış büdcəsi
- c) İstehsal büdcəsi
- d) Satışın maya dəyəri büdcəsi
- e) Heç biri

244. Müəssisə 400 məhsul vahidi istehsal edir. Məsrəflərinin ümumi məbləği 80.000 manat təşkil edir. Bu xərclərin daxilində daimi xərclərin məbləği 30.000 manatdır. Müəssisənin məsrəflərinin dəyişkən büdcəsi belə ifadə oluna bilər

- a) $Y=80000+125X$
- b))) $Y=30000+125X$
- c) $Y=50000+125X$
- d) $Y=60000+125X$
- e) $Y=70000+125X$

245. Maliyyə planına aid edilir

- a) ümumtəsərrüfat xərcləri üzrə büdcə
- b))) istehsal maya dəyəri üzrə büdcə
- c) Audit planı
- d) Proqnoz balansı
- e) Heç biri

246. Son qalıq aşağıdakılardan hansı birində mənfi ola bilər
- a) pul vəsaitlərinin hərəkəti büdcəsində
 - b))) gəlir və xərclər büdcəsində
 - c) Ehtiyatların hərəkəti büdcəsində
 - d) Məhsulun istehsalı və satışı büdcəsində
 - e) Heç birində
247. Daxili hesabatların əsasını təşkil edən nəzarət prinsipini aşağıdakıları ifadə edir
- a) bölmə rəhbərliyi tərəfindən tənzimlənməyən göstəricilər hesabatlardan çıxardılır
 - b) hesablara ancaq tənzimlənən göstəricilər daxil edilir
 - c) hesablara həm tənzimlənən, həm də tənzimlənməyən göstəricilər daxil edilir
 - d))) bölmə rəhbərliyi tərəfindən tənzimlənməyən göstəricilər hesabatlardan çıxardılır və hesablara ancaq tənzimlənən göstəricilər daxil edilir
 - e) Cavablardan heç biri doğru deyil
248. Pul vəsaitləri büdcəsi hansından qabaq tərtib edilir
- a) mənfəət və sərəf planı
 - b) kapital qoyuluşu büdcəsi
 - c))) proqnoz mühasibat balansı
 - d) Satış büdcəsi
 - e) Heç biri
249. Aşağıdakı məqsədlər üçün istehsal güclərinin üç növü (nəzəri, praktiki, normal) fərqləndirilir
- a) istehsalın idarə edilməsi

- b) maya dəyərinin kalkulyasiyası
- c) məsrəflərin uçotu
- d) qeyd edilənlərin hamısı doğrudur
- e))) məsrəflərinin özünü aparmasının proqnozlaşdırılması

250. Məsrəflər, ümumi gəlir (satışdan mədaxil), istehsalın həcmi və mənfəət arasındakı qarşılıqlı əlaqənin əsasını aşağıdakılardan hansı təşkil edir

- a))) məsrəflərin özünü aparmasının təhlili
- b) Müəssisənin idarə edilməsi
- c) Büdcələşdirmə
- d) Glirlərin formalaşmasının təhlili
- e) Bütün cavablar doğrudur

251. Mürəkkəb faizlər bur hesabamanın köməyi ilə aşağıdakılar müəyyən olunur

- a) müəssisənin gələcək gəlirləri
- b) vəsaitlərin maliyyələşmədi (investisiya) xərcləri
- c))) hazırda mövcud olan pul vəsaitlərinin gələcək dəyərini
- d) Müəssisənin gələcək gəlirlərini
- e) Heç bir cavab doğru deyil

252. İstehsal alətinin səviyyəsi (səmərəsi) 4-ə bərabərdir. Bu aşağıdakılardan nəyi fiadə edir

- a) qiymətin 4 vahid artırılması mənfəətin də o qədər artmasını
- b))) əgər satışın həcmi 10% artarsa, onda mənfəətin də həcmi 4 dəfə, yəni 40% artır
- c) əgər satışın həcmi 10% artarsa, onda mənfəətin 10% artır
- d) əgər satışın həcmi 10% artarsa, onda mənfəətin 20% artar
- e) əgər satışın həcmi 2 dəfə % artarsa, onda mənfəətin 40% artır

253. İdarəetmənin təşkili formaları hansılardır
- a) xətti və matris
 - b) xətti və xətti-funksional
 - c))) xətti, xətti-funksional və matris
 - d) Xətti-funksional və matris
 - e) Heç bir cavab doğru deyil
254. Oidarətmə uçotunun tərkib elementi kimi hansı fəaliyyət növləri mövcuddur
- a) maliyyə-satış və təşkilatı
 - b) təchizat-tədarükat, təşkilatı və investisiya
 - c) istehsalat və maliyyə-satış
 - d))) təchizat-tədarükat, təşkilatı və investisiya, istehsalat və maliyyə-satış
 - e) Heç bir cavab doğru deyil
255. Müəssisənin daxxilində rolu və əhəmiyyətinə görə istehsal aşağıdakı növləri var
- a) əsas və köməkçi
 - b))) əsas, köməkçi və xidmətedici
 - c) Fərdi, seriyalı və kütləvi
 - d) Birtirli, əsas və köməkçi
 - e) Xidmətedici və köməkçi
256. İstehsal ehtiyatları müəssisənin anbarına öz istehsalatından mədaxil edildikdə hansı mühasibat uçotu yazılışı verilir
- a))) Dt 201 Kt 202
 - b) Dt 201 Kt 431

- c) Dt 201 Kt 244
- d) Dt 202 Kt 531
- e) Dt 202 Kt 201

257. Material resurslarının dəyərindəki kənarlaşmalar birbaşa məhsulun maya dəyərinə silindikdə hansı mühasibat uçotu yazılışı verilir

- a) Dt 202 Kt 201
- b))) Dt 202 Kt 503
- c) Dt 204 Kt 202
- d) Dt 201 Kt 531
- e) Dt 601 Kt 211

258. Materiallar hazır məhsul istehsal etmək üçün əsas istehsalata verildikdə hansı mühasibat uçotu yazılışı verilir

- a) Dt 202 Kt 533
- b) Dt 202 Kt 522
- c) Dt 533 kt 521
- d)))) Dt 202 Kt 201
- e) Dt 201 Kt 202

259. FIFO metodu dedikdə nə başa düşülür

- a) plan (normativ) maya dəyəri
- b) axırıncı daxil olan birinci buraxılır
- c) faktiki maya dəyəri
- d) birinci daxil olan birinci buraxılır
- e) plan (normativ) və faktiki maya dəyəri

260. İşçinin aylıq əmək haqqı 220 manatdır. Ay ərzində 22 iş günü vardır. İşçi ay ərzində 20 gün işləmiş 2 gün üzürlü səbəbdən işə çıxmamışdı. Ona hesablanmış əmək haqqı məbləği bunlardan hansıdır

- a) 220 manat
- b) 210 manat
- c) 215 manat
- d) 190 manat
- e))) 200 manat

0902

261. Məüsisənin təşkilatı fəaliyyətinin uçotunun əsas prinsipləri hansılardır

- a) müxtəlif səviyyədə idarəetmə heyətinin tələbatının ödənilməsi, məsrəflərin baş verilmə yerləri, məsrəf və rentabellik mərkəzləri üzrə məlumatların ümumiləşdirilməsi
- b) məsrəflərin baş vermə yerləri, məsrəf və rentabellik mərkəzləri üzrə məlumatların ümumiləşdirilməsi.
- c) “məsrəf –emal olunan xammal həcmi-mənfəət” prinsipini məsrəflərin baş verdiyi hər bir istehsal bölməsinə münasibətdə əsaslandırılma
- d))) müxtəlif səviyyədə idarəetmə heyətinin tələbatının ödənilməsi, məsrəflərin baş verilmə yerləri, məsrəf və rentabellik mərkəzləri üzrə məlumatların ümumiləşdirilməsi və “məsrəf –emal olunan xammal həcmi-mənfəət” prinsipini məsrəflərin baş verdiyi hər bir istehsal bölməsinə münasibətdə əsaslandırılma
- e) Qeyd edilənlərdən hər bir cavab doğru deyil

262. Texnoloji prosesin xarakterindən asılı olaraq bütün istehsallak aşağıdakılara bölünür

- a) kütləvi və seriyalı
- b) hasilat və emal
- c))) fərdi və kütləvi

- d) əsas və köməkçi
- e) əsas və yardımcı

263. Analitik idarəetmə uçuotu hansı formalarda qurula bilər

- a) məsrəflərin baş vermə yerləri və məsuliyyət mərkəzləri üzrə
- b) məsuliyyət mərkəzləri və ayrıca məhsul istehsal olunan rentabellik mərkəzləri üzrə
- c))) məsrəflərin baş vermə yerləri, məsuliyyət mərkəzləri və ayrıca məhsul istehsal olunan rentabellik mərkəzləri üzrə
- d) məsrəflərin baş vermə yerləri, məsuliyyət mərkəzləri və məsuliyyət mərkəzləri və ayrıca məhsul istehsal olunan rentabellik mərkəzləri üzrə
- e) heç bir cavab doğru deyil

264. İstehsal prosesinə münasibətinə görə məsuliyyət mərkəzləri neçə yerə bölünür?

- a) funksional və xətti
- b) əsas və əlavə
- c))) əsas və funksional
- d) əsas və köməkçi
- e) əsas, yardımcı və köməkçi

265. Həcmindən və buraxılan məhsulun müxtəlifliyindən asılı olaraq istehsalın aşağıdakı tipləri vardır

- a) birtipli
- b) əsas
- c))) köməkçi, individual, seriyalı və kütləvi
- d) köməkçi
- e) əsas və köməkçi

266. Müəssisədaxilində transfer qiymətlərinin əmələ gəlməsinin səmərəli fəaliyyət göstərməsi yalnız əvvəlcədən işlənmiş və aşağıdakıları müəyyən edən daxili sənədin işlənməsi daxilində mümkündür

- a) tarix qiymətlərinin müəyyən edilməsi məqsədilə hansı struktur bölmələrinin öz aralarında danışıqlar apara bilirlər
- b) müəssisənin digər seqmentlərinin mövcudluğu şəraitində hansı struktur bölmələri mal və xidmətlərin alınması üçün müəssisə daxilindən kənara çıxıb bilər
- c) transfer qiymətlər maya dəyərinin hesablanmalarına və ya bazar qiymətlərinə uyğunlaşdırılma
- d))) bütün cavablar doğrudur
- e) Heç biri doğru deyil

267. Transfer qiymətlərinin formalaşdırılmasının məqsədi nədir

- a) müəssisədə vergiyə cəlb olunmanı optimallaşdırmaq
- b) müəssisənin təşkilati strukturunu təkmilləşdirmək
- c) məsuliyyət mərkəzlərinin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi
- d) müəssisənin menecerlərinin idarəetmə qərarlarının qəbul edilməsinə maraqlandırmaq
- e))) məsuliyyət mərkəzlərinin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi və müəssisənin menecerlərinin idarəetmə qərarlarının qəbul edilməsinə maraqlandırmaq

268. X mənfəət mərkəzinin yarımfabrikatlarının istehsalı ilə bağlı nisbi dəyişən xərcləri 20 manat təşkil edir, Y bölməsi yarımfabrikatların kənardan 28 manata almaq imkanına malik olduğu halda, 24 manat transfer qiyməti ilə X bölməsindən alınan yarımfabrikatların həcmi 2 dəfə artırmağı təklif edir. Bu təklif X bölməsi üçün nə vaxt səmərəli olar

- a))) X mənfəət mərkəzini daimi xərclərinin dəyişməsi şəraitində alışı
həcmi 3 dəfə artırılarsa
- b) Transfer qiyməti 25 manat müəyyən olunarsa
- c) X mənfəət çərkəzi daimi xərclər 100 manat azaldarsa
- d) Heç bir cavab doğru deyil
- e) Bütün cavblar doğrudur

269. Daxili hesabatların tərkibi və məzmunu nədən asılıdır

- a) müəssisənin həcmindən
- b) müəssisənin həcmi və onun təşkilatı strukturundan
- c) idarəetmə heyətinin peşakar hazırlıq səviyyəsindən
- d))) yuxarıda qeyd edilən bütün cavablar doğrudur
- e) Heç birindən asılı deyil

270. Xarici maliyyə hesabatlarının tərtibi məqsədi üçün seqmentlər hansı hallarda hesabat verməlidir

- a) onların ümumi satışdan payı müəssisənin məcmu mədaxilində 1\2 –
dən çox olduqda
- b) onların ümumi satış pulu müəssisənin məcmu mədaxilində 75 % -ni
təşkil edəndə
- c) onların ümumi satış pulu müəssisənin məcmu mədaxilində 75 % -ni
keçir
- d) hər üç cavab doğrudur
- e))) onların ümumi satış pulu müəssisənin məcmu mədaxilində 75 % -ni
təşkil edəndə, onların ümumi satış pulu müəssisənin məcmu
mədaxilində 75 % -ni keçir

271. İdarəetmə daha yüksək səviyyələri üçün hesablanmış hesabatlar
aşağıdakı rəhbərlər tərəfindən təqdim edilən hesabat göstəricilərinin

məbləğinin toplanmasının nəticəsi deyil. Bu qayda aşağıdakılar üçün doğrudur.

- a) məsrəf mərkəzləri üzrə tərtib olunan hesabatlar
- b) gəlir məbləğləri üzrə tərtib olunan hesabatlar
- c) mənfəət mərkəzləri üzrə tərtib olunan hesabatlar
- d))) istənilən tip məsuliyyət mərkəzləri üzrə tərtib olunan hesabatlar
- e) Heç biri doğru deyil

272. Mənfəət mərkəzləri üzrə hazırlanmış hesabatlarda ümumfirma üstəlik xərcləri

- a) rəhbərlik tərəfindən müəyyən edilən bazaya müvafiq olaraq seqmentlər arasında bölüşdürülür
- b) seqmentlər arasında bölüşdürülmür və şirkətin ümumi mənfəətindən ümumi məbləğə ötürülür.
- c))) müəssisə rəhbərin qərarına əsasən qeyd edilənlərdən hər biri ola bilər
- d) Heç biri doğru deyil
- e) Bütün cavablar doğrudur

273. Material ehtiyatlarının sərf normasını hesablamaq üçün neçə metoddan istifadə edirlər?

- a) 1
- b) 2
- c))) 3
- d) 4
- e) 5

274. İstehsal ehtiyatları malsatanlardan daxil olduqda hansı müxabirləşmə düzdür?

- a) Dt 204 Kt 531
- b) Dt 208 Kt 531

- c) Dt 205 Kt 431
- d) Dt 201 Kt 531
- e))) dt 201 kt 531

275. LİFO metodu dedikdə nə başa düşülür

- a) plan (normativ) maya dəyəri
- b) birinci daxil olan birinci buraxılır
- c))) axıncı daxil olan birinci buraxılır
- d) Faktiki maya dəyəri
- e) plan (normativ) və faktiki maya dəyəri

276. Əməyin ödənilməsi prinsiplər hansılardır

- a) ədalətli, maddi maraq
- b) maddi maraq, könüllülük
- c) məcburilit, könüllülük
- d) məcburililik, ədalətlik
- e) maddi maraq, məcburilir

277. Müəssisələrdə əməyin ödənilməsinin düzgün və səmərəli təşkil məqsədi ilə hansı prinsipə əməl olunmalıdır

- a) hansı işlər hansı proqramda yer alacağı dəqiq müəyyən olunmalıdır
- b) iş analizlərinin aparılması nəticəsində işin təsviri iş şəraitinin müəyyənləşdirilməsidir
- c))) müəssisələrdə işçiyə çatası əmək haqqı məbləği işçinin maddi və mənəvi tələbatını ödəmələdir
- d) əməyin ödənilməsi zamanı hər bir işin dəyəri müəyyən edilməlidir müəssisələrin məqsədlərinə uyğun olaraq əmək haqqı sistemi seçilməlidir
- e) əlavə ödəmələr nəzərdə tutan proqram

278. Müəssisələrdə işçi heyətinin, iş vaxtının və haasilatın uçotu hansı sənədlərlə nizama salınır
- a) daxili sənədlərlə
 - b) xarici sənədlərlə
 - c) arayışla
 - d))) normativ aktlarla
 - e) Tabel uçotu vasitəsi ilə
279. İşçinin günahi olmadan zay məhsul istehsal etmiş işçilərə əmək haqqı hansı həcmdə hesablanmalıdır
- a) nəzərdə tutulan $1/3$ –dən az olmamaqla
 - b) nəzərdə tutulan $1/5$ –dən az olmamaqla
 - c)))nəzərdə tutulan $2/3$ –dən az olmamaqla
 - d) nəzərdə tutulan 2 qat artıq
 - e) nəzərdə tutulan $2/5$ –dən az olmamaqla
280. Baş ofisdə çalışan işçilərə əmək haqqı hesabladığıda hansı müxbirləşmə düzdür
- a) Dt 531 Kt 223
 - b) Dt 202 Kt 522
 - c))) Dt 721 Kt 533
 - d) Dt 711 kt 533
 - e) Dt 26 kt 70
281. Ümumitəsərrüfat işlərini yerinə yetirən işçilərə əmək haqqı hesabladığıda hansı müxabirləşmə tərtib edilir
- a))) Dt 721 Kt 533
 - b) Dt 533 Kt 521
 - c) Dt 801 kt 533
 - d) Dt 533 kt 522

e) Dt 202 Kt 531

282. Əsas istehsalatda hesablanmış əmək haqqı fondunda 22 % sosial sığorta fonduna hesablandıqda hansı müxabirləşmə düzdür

- a) Dt 202 Kt 533
- b) Dt 202 kt 522
- c) Dt 522 Kt 223
- d) Dt 202 Kt 201
- e))) Dt 202 Kt 522

283. Ümumistehsalat xərcləri məhsulun maya dəyərinə silindikdə hansı yazılış verilir

- a) Dt 202 Kt 721
- b))) Dt 202 Kt 202
- c) Dt 202 kt 531
- d) Dt 721 Kt 202
- e) Dt 22 Kt 208

284. Ümumtəsərrüfat xərcləri məhsulun maya dəyərinə silindikdə hansı yazılış verilir

- a) Dt 202 kt 201
- b) Dt 202 kt 721
- c) Dt 721 Kt 202
- d))) Dt 601 Kt 721
- e) Dt 711 Kt 202

285. Gələcək dövrlərin xərclərinin müəyyən hissəsi əsas istehsalat xərclərinə silindikdə hansı müxabirləşmə verilir

- a))) Dt 202 Kt 242
- b) Dt 242 Kt 533

- c) Dt 202 Kt 201
- d) Dt 721 Kt 533
- e) Dt 242 Kt 202

0903

286. Müəssisənin tam təşkilati quruluşu əsasən hansı amillərdən asılıdır
- a) istehsalın xarakteri və sahə quruluşundan, buraxılan məhsul, hazırlanma texnologiyası, istehsalın həcm və tipindən, idarəetmə işlərinin mexanikləşmə və avtomatlaşdırılma səviyyəsindən
 - b) idarəetmənin təşkili formasından, idarəetmə aparatının quruluşu ilə istehsalın ənənəvi strukturuna uyğunluğundan
 - c) mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş idarəetmə formasının nisbətindən, sahə və ərazi idarəetmə formalarının nisbətindən və s.
 - d))) yuxarıda qeyd edilənlərin hamısı
287. Məsuliyyət mərkəzləri hansı əlamətlərə görə təsnifləşdirilir
- a))) istehsal prosesinə münasibətinə və daxil təsərrüfat mexanizminə görə
 - b) istehsal olunan məhsulun növünə nə tərkibinə görə
 - c) istehsalın növlərinə görə
 - d) istehsal olunan məhsulun növünə nə tərkibinə, istehsalın növlərinə görə
 - e) Heç biri doğru deyil
288. X mənfəət mərkəzi hər ay Y mənfəət mərkəzində 30 manat transfer qiyməti ilə 100 ədəd yarımfabrikarı verir. Bu yarımfabrikatın tam maya dəyərindən (25 manat) və X bölməsinin mənfəətindən (5 manat) asılı olaraq müəyyən edilmişdir. Y bölməsi bu yarımfabrikantı kənardan 28 manata əldə etmək imkanına malikdir. Belə olan halda Y bölmə nə etməlidir?

- a) yarımfabrikatları X mənfəət mərkəzindən almalı
- b) yarımfabrikatları kənar malsatandan əldə etməli
- c) Məsələni istənilən formada həll etmək olar, çünki bu Y bölməsinin fəaliyyətinin nəticəsinin qiymətləndirilməsinə təsir göstərmir
- d) Yarımfabrikatları 28 manata X mənfəət mərkəzindən almaq məqsədilə danışıq aparmalıdır
- e) Daha ucuz almaq üçün istehsalçı tapmalıdır

289. Mənfəət mərkəzləri üzrə tərtib olunan hesabatda ümumfirma üstəlik (qalma) xərcləri

- a) müəssisə rəhbərliyi tərəfindən müəyyən olunan bazaya əsasən məsuliyyət mərkəzləri arasında bölüşdürülür
- b) Məsuliyyət mərkəzləri arasında bölüşdürülmür və birbaşa ümumi məbləğ müəssisənin ümumi mənfəətindən ödənilir
- c) Müəssisə rəhbərliyinin qərarından asılı olaraq yuxarıda sadalanan variantdan istənilən biri seçilə bilər
- d) Məsrəf mərkəzləri üzrə bölüşdürülür
- e) Müəssisənin struktur bölmələri arasında mütənasib qaydada bölüşdürülür

290. İdarəetmə uçotu sistemində nəzarət (idarəetmə nəzarət)

aşağıdakılardan nəyi nəzərdə tutur

- a) müəssisənin ümumi təşkilati strukturu daxilində məsuliyyət mərkəzlərinin fəaliyyətinə nəzarət
- b) məsuliyyət mərkəzləri daxilində gəlir və xərclərə nəzarət
- c) segment planlaşdırılması üzrə məlumatların segment hesabatları ilə müqayisəsi
- d) yuxarıda göstərilən cavabların hamısı doğrudur
- e) Büdcəyə ödəniləcək vergilərin köşürülməsi üzərində nəzarət

291. Seqmentlər üzrə hesabatların tərtibinin əsasını təşkil edən nəzarət prinsipi nəyi ifadə edir
- a) bölmə rəhbərləri tərəfindən tənzimlənməyən göstəricilər hesabatdan çıxarılır
 - b) hesabatlara yalnız tənzimlənən göstəricilər daxil edilir
 - c) hesabatla tənzimlənən və tənzimlənməyən göstəricilər daxil edilir
 - d) bölmə rəhbərləri tərəfindən tənzimlənməyən göstəricilər hesabatdan çıxarılır və hesabatlara yalnız tənzimlənən göstəricilər daxil edilir
 - e) heç biri doğru deyil
292. Material ehtiyatlarının sərf normasını hesablamaq üçün hansı metodlar mövcuddur
- a) statistik, hesablama – analitik və inventarlaşdırma
 - b) hesablama – analitik, təcrübə-sınaq və hesabat-statistika
 - c) Təcrübə-sınaq, sənədləşdirmə və ikili yazılış
 - d) Hesabat – statistika, operativ və analitik
 - e) Təcrübə-sınaq, sintetik və analitik
293. Hansı qiymətlərlə istehsal ehtiyatları müəssisəyə daxil edilir?
- a) orta qiymət, faktiki maya dəyəri
 - b) orta qiymət, uçot qiyməti
 - c) faktiki maya dəyəri, FİFO və LİFO
 - d) faaktiki maya dəyəri, uçot qiyməti
 - e) Orta qiymət, FİFO, LİFO
294. İşçilərin əmək haqqından edilən aşağıdakı hansı tutulma məcburidir
- a) kommunal xərcləri
 - b) həmkarlara üzvlük haqqı
 - c) vaxtında qaytarılmış təhdədlə hesab məbləğə görə

- d))) gəlir vergisi
- e) Buraxılmış zar məhsula görə

295. Ümumistehsalat təyinatlı əsas vəsaitlərə hesablanmış köhnəlmə məbləği üçün hansı yazılış verilir

- a) Dt 721 Kt 112
- b) Dt 721 Kt 1105
- c) Dt 202 Kt 721
- d))) Dt 202 Kt 112
- e) Dt 201 Kt 202

296. Ümumtəsərrüfatda istifadə edilən maşın və avadanlıqlara hesablanmış köhnəlmə məbləği üçün hansı yazılış verilir

- a) Dt 202 Kt 721
- b))) Dt 721 Kt 112
- c) Dt 22 Kt 208
- d) Dt 341 Kt 112
- e) Dt 711 Kt 112

297. Köməkçi istehsalata aid olan ümumi təsərrüfat xərclərinə hansı müxabirləşmə verilir?

- a) Dt 202 Kt 244
- b) Dt 202 kt 112
- c) Dt 721 Kt 202
- d) Dt 202 Kt 201
- e))) Dt 202 Kt 721

298. Fəaliyyətinin nəticələrinə görə müəssisələrdə idarəetmə uçotunu aparan əməkdaşlar hansı məsuliyyətə cəlb oluna bilər?
- a) inzibati və cinayət
 - b) maliyyə (maddi)
 - c))) nizam-intizam
 - d) Heç bir məsuliyyət daşımır
 - e) Cinayət
299. Müəssisənin biznes mühitinin hansı iştirakçıları kənar iştirakçılara aid edilmir?
- a) dövlət orqanları
 - b) rəqabət aparan müəssisələr
 - c))) şirkətlərin müşahidə şuraları
 - d) Daimi alıcılar
 - e) Banklar və kredit təşkilatları
300. Müəssisədə idarəetmə uçotunun təşkili və aparılmasına cavabdeh olan şəxs nəyə əsasən vəzifəyə təyin olunur?
- a) səhmdarların ümumi yığıncağın qərarı
 - b))) müəssisə rəhbərin əmrinə
 - c) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin göstərişinə
 - d) Təsissçilərin qərarına
 - e) Müəssisənin struktur bölmələrinin rəhbərinin əmrinə